

Fənn: Maliyyə və kredit**Qrup: 33, 33a, 134**

1. Vergi nədir?
 - məcburi ödəmə
 - könüllü ödəmə
 - qismən ödəmə
 - tam ödəmə
 - güzəştli ödəmə
2. Kreditin təminat növü hansıdır?
 - Subsidialı maliyyə
 - Vergi güzəşti növü
 - Girov təminatı növü
 - Dotasiya mexanizmi
 - Transfer sistemi
3. Vergilər tutulması xarakterinə görə hansı formada olur?
 - regional və dolay
 - zonalar və birbaşa
 - birbaşa və dolay
 - şəhərlər və birbaşa
 - yerli və dolay
4. Müasir iqtisadiyyatda kreditin üstün forması hansıdır?
 - Maliyyə
 - Qarışıq
 - Bank
 - Əmtəə - pul
 - Pul
5. Büdcədənəkar fondlar ilk dəfə hansı ölkədə yaradılmışdır?
 - Fransada
 - Almaniya
 - Yaponiyada
 - ABŞ - da
 - İngiltərə
6. Dövlət maliyyəsinin yaranmasının ilkin şərtləri hansıdır?
 - Dövlət pul fondlarının yaranması
 - Kredit münasibətlərinin yaranması
 - Qızılın xüsusi əmtəə kimi ayrılması
 - Maliyyə bazarlarının yaranması
 - Qızıl sikkələrin dövriyyə buraxılması ilə
7. İlk sığorta palatası nə vaxt yaranmışdır?
 - 19 - cı əsrdə
 - 13 - cü əsrdə
 - 20 - ci əsrdə
 - 21 - ci əsrdə
 - 14 - cü əsrdə

8. Hansı fikir səhvdir?
- sığortaçı - kooperativdir
 - sığortaçı - hüquqi şəxsdir
 - sığortaçı - təşkilatdır
 - sığortaçı - pul vəsaitidir
 - sığortaçı - fiziki şəxsdir
9. Subyektlərdə resursların yenidən bölgü vasitəsinə aid deyildir?
- Büdcədən kənar fondlar
 - Maliyyə bazarı
 - Dövlət Büdcəsi
 - Mərkəzi bank
 - Qiymətli mexanizmi
10. Aşağıdakılardan hansı maliyyə planlarının müddəti deyil?
- beşillik
 - birillik
 - müddətsiz
 - rüblük
 - uzunmüddətli
11. Maliyyə siyasətinin tərkibinə nə aid edilmir:
- Fiskal siyasət
 - Büdcə siyasəti
 - İnvestisiya siyasəti
 - Pul siyasəti
 - Vergi siyasəti
12. Maliyyənin nəzarət funksiyasının obyektivliyi nədən asılıdır?
- Maliyyə mexanizmindən
 - Qanunvericilikdən
 - Parlamentdən
 - Dəqiq maliyyə məlumatlarından
 - Nəzarət orqanlarının fəaliyyətindən
13. Sığorta təsnifatında aparıcı bölmə hansıdır?
- Sığorta növü
 - Sığorta sahəsi
 - Sığorta yarım sahəsi
 - Sığorta formaları
 - Sığorta yarım növləri
14. Dövlət tərəfindən xeyriyyə proqram və layihələrinə yardım etməyin əsas formalarına aid deyil:
- subsidiya
 - qrand
 - dotasiya
 - büdcə krediti
 - subvensiya
15. Maliyyə metodu vasitəsi ilə bölgü hansı səviyyələri əhatə edir:
- Sahələrarası bölgünün
 - Növbəti bölgünün
 - Sonrakı bölgünün
 - İlkin bölgünün
 - Yenidən bölgünün

16. Uzunmüddətli perspektivə hesablanan və bir qayda olaraq iri miqyaslı məsələlərin həllini nəzərdə tutan maliyyə siyasətinin uzunmüddətli xəttidir. Bu tərif hansı anlayışa aiddir.

- Maliyyə missiyası
- Maliyyə siyasəti
- Maliyyə taktikası
- Maliyyə nəzarəti
- Maliyyə strategiyası

17. Qiymətli kağızlar bazarının ümumbazar funksiyaları. Səhv cavabı göstərin:

- qiymət
- kommersiya
- bölüşdürücü
- informativlik
- tənzimləmə

18. Büdcə anlayışını necə ifadə etmək olar?

- Maliyyə mexanizmidir
- Əsas maliyyə sənədidir
- Maliyyə çatışmazlığıdır
- Maliyyə vəsaitidir
- Əsas maliyyə siyasətidir

19. Yerli büdcələrin gəlirlərinə aid olmayanı göstərin:

- vergi olmayan gəlirlər
- kommersiya təşkilatlarının gəlirləri
- əsaslı gəlirlər
- rəsmi qaydada alınan vəsaitlər
- vergilərdən daxil olmalar

20. Büdcə sözünün mənşəyi və mənası

- Latın sözü olub, «vergi» deməkdir
- Fransız sözü, «çanta» deməkdir
- Latın sözü olub «rüsum» deməkdir
- Yunan sözü, «bəxşiş» deməkdir
- İngilis sözüdür, mənası «çanta torba»

21. Aşağıdakılardan hansı maliyyə sisteminə daxil deyil?

- Büdcədən kənar fondlar
- Dövlət kredit
- Bələdiyyə maliyyəsi
- Maliyyə təşkilatları
- Dövlət büdcəsi

22. Mərkəzi bank hansı rolunu oynayır?

- Müəssisələrin kreditoru
- Ölkənin lizinq mərkəzi
- Dövlət xəzinadarı
- Trast əməliyyatlarını keşirmə bank
- Müəssisə vəsaitləri

23. Maliyyə siyasəti neçə yerə bölünür?

- Maliyyə taktikası, maliyyə üsulu
- Büdcə siyasəti, maliyyə strategiyası
- İqtisadi strategiya, maliyyə taktikası
- Vergi siyasəti, pul siyasəti

- Müəssisələrin maliyyə strategiyası, büdcə siyasəti

24. Pul hansı dəyərin müstəqil formasıdır?

- Maliyyə
- İstehlak
- Əmtəə
- Mübadilə
- Bank

25. Maliyyə vasitəçiləri kimi aşağıdakılardan hansı çıxış etmir?

- sığorta kompaniyaları
- kredit təşkilatları
- qiymətli kağızlar bazarının iştirakçıları
- qeyri - dövlət pensiya fondları
- bələdiyyə müəssisələri

26. Aşağıdakı variantlardan hansı ev təsərrüfatlarının əsas gəlir mənbəyinə aid deyil?

- kommersiya müəssisələri hesabına
- mənfəət dividend hesabına
- icra haqqı hesabına
- sığorta ödənişi hesabına
- pensiya, sosial ödəmələr hesabına

27. Pul hansı funksiyanı yerinə yetirərkən əmtəələrin və pulun qarşı - qarşıya hərəkəti baş verir?

- Yığma vasitələri
- Tədiyyə vasitələri
- Tədavül vasitələri
- Dəyər ölçüsü
- Dünya pulu

28. Beynəlxalq maliyyə münasibətlərinin nəticə etibarilə ən səmərəli sahəsinə hansı aiddir?

- Valyuta bazarı
- Beynəlxalq əmtəə dövriyyəsi
- Kredit bazarı
- Sığorta bazarı
- Qiymətli kağızlar bazarı

29. Tədiyyə dövriyyəsi həyata hansı formada keçirilir?

- Yalnız nağd formada
- Nağd və nağdsız formada
- Yalnız nağdsız formada
- Bank formasında
- Kredit formasında

30. Müəssisə və təşkilatların maliyyəsinin təşkili prinsipləri.

- Özünümaliyyələşdirmə prinsipi, maddi maraq prinsipi, maddi məsuliyyət prinsipi, maliyyə eytiyyatları ilə təmin olunması prinsipi
- Özünümaliyyələşdirmə prinsipi, maddi maraq prinsipi, maddi məsuliyyət prinsipi
- Təsərrüfat müstəqilliyi prinsipi, maddi maraq, maliyyə eytiyyatları ilə təmin olunması
- Təsərrüfat müstəqilliyi prinsipi, özünümaliyyələşdirmə prinsipi, mənəvi maraq prinsipi, maddi məsuliyyət prinsipi, maliyyə eytiyyatları ilə təmin olunması prinsipi
- Təsərrüfat müstəqilliyi prinsipi, özünümaliyyələşdirmə prinsipi, maddi maraq prinsipi, maddi məsuliyyət prinsipi, maliyyə eytiyyatları ilə təmin olunması prinsipi

31. Ümumdövlət maliyyəsinə aid olanlar hansılardır?
- Sığorta, dövlət müəssisələrinin maliyyəsi
 - Müəssisənin maliyyəsi, büdcədən kənar dövlət pul fondu
 - Sosial sığorta fondu, müəssisənin maliyyəsi
 - Dövlət kredit, büdcədən kənar dövlət pul fondu
 - Qeyri - istehsal sahələrinin maliyyəsi
32. Maliyyə metodu vasitəsi ilə bölgü hansı səviyyələri əhatə edir?
- İlkin bölgü
 - Təsərrüfat bölgüsü
 - Yenidən bölgü
 - Növbəti bölgü
 - Sonrakı bölgü
33. Azərbaycan Respublikasında fəaliyyət göstərən kredit təşkilatları sərəncamlarında qalan fondlar hesabına hansı fondu yarada bilərlər?
- Xüsusi Fond
 - Sığorta fondu
 - Pensiya fondu
 - Ehtiyat fondu
 - Tibbi sığorta fondu
34. Qiymətli kağızlar bazarının inkişaf tarixi hansı bazarın inkişafı ilə başlamışdır? Səhv cavabı göstərin.
- istiqrazlar
 - səhm bazarı
 - birjalar
 - veksəl yarmarkası
 - ipoteka bazarı
35. Göstərilənlərdən hansı maliyyənin idarəedilməsini əks etdirmir?
- mənbələrdən səmərəli istifadə edilməsi
 - maliyyə mənbələrinin aşkar edilməsi
 - düzgün və səmərəli planlaşdırma
 - inhisar mühitinin yaradılması
 - milli gəlirin bölgüsünün düzgün aparılması
36. Maliyyə nəyi ifadə edir?
- Natural təsərrüfat münasibətləri sistemi
 - Pul fondlarının yalnız xərclənməsi prosesi
 - Əmtəə mübadiləsinin təşkili mexanizmi
 - Pul fondlarının formalaşması və bölgüsü
 - İstehsal resurslarının idarə olunması
37. Dövlət ev təsərrüfatçılıq hüququna əsaslanan müəssisələr hansı müəssisələrdir?
- istehsal kooperativləri
 - unitar dövlət müəssisələri
 - məhdud məsuliyyətli cəmiyyətlər
 - bələdiyyə müəssisələri
 - qeyri - kommersiya təşkilatları
38. Müəssisənin pul fondlarına daxil olmayan fond hansıdır?
- Ehtiyat fondu
 - Nizamnamə kapitalı
 - Amortizasiya fondu

- Valyuta fondu
 - Məşğulluq fondu
39. İlk sığorta palatası harada yaranmışdır?
- Azərbaycanda
 - Rusiyada
 - Romada
 - Almaniya
 - İngiltərə
40. 224 Kreditin qanunları hansı münasibətlərə xas olan qanunlardır?
- İstənilən maliyyə
 - Ancaq kredit
 - İstənilən pul
 - Kredit və sığorta
 - Ancaq bank
41. Maliyyəyə aid olan spəsfik cəhəti seçib göstərin?
- Pul vasitələrinin hərəkətidir
 - Dəyərin qarşılıqlı hərəkətidir
 - Dəyərin pulla ifadəsinin hərəkətidir
 - Sadəcə dəyərin hərəkətidir
 - Dəyərin birtərəfli və əvəsiz hərəkətdir
42. Məhdud məsuliyyətli cəmiyyətlər hansı kommersiya təşkilatlarına aiddir?
- istehsal kooperativləri
 - qeyri - dövlət kommersiya təşkilatları
 - qapalı səhmdar cəmiyyətləri
 - kolxozlar və digər təşkilatlar
 - təsərrüfat ortaqlıqları cəmiyyətləri
43. Müəssisə maliyyəsinin funksiyaları hansılardır?
- Bölüşdürücü nəzarət
 - Sosial və tənzimləmə
 - Planlaşma, tənzimləmə
 - Planlaşma və təhlil
 - Nəzarət və istehsalat
44. Maliyyə hansı sözdən götürülmüşdür, mənası nədir?
- latın sözündən götürülmüş, mənası pul vəsaitidir
 - alman sözündən götürülmüşdür, mənası birja deməkdir
 - ingilis sözündən götürülmüşdür, mənası auksion deməkdir
 - ispan sözündən götürülmüşdür, mənası əmtəə deməkdir
 - fransız sözündən götürülmüşdür, mənası vergi deməkdir
45. Pulun hansı funksiyası onu digər funksiyalarının reallaşmasının təminatçısıdır?
- Tədavül vasitələri
 - Dünya pulu
 - Dəyər ölçüsü
 - Yığıma vasitələri
 - Tədiyyə vasitələri
46. Aşağıdakı vergilərin hansıları dolaylı vergilərdir?
- Aksizlər, müəssisələrin əmlak vergisi
 - Müəssisələrin əmlak vergisi, ƏDV
 - Əlavə dəyər vergisi, aksizlər

- Gəlir vergisi, mənfəət vergisi, aksizlər
- Əmlak vergisi, gəlir vergisi

47. AR - nın büdcə sistemi ibarətdir:

- AR - nın dövlət büdcəsindən, yerli büdcələrdən
- AR - nın dövlət büdcəsindən, NMR - nın büdcəsindən
- AR - nın mərkəzi büdcəsindən, rayonların büdcəsindən, bələdiyyə büdcəsindən
- AR - nın dövlət büdcəsindən, NMR - nın büdcəsindən, yerli büdcələrdən
- AR - nın şəhərlərinin büdcəsindən, rayonların büdcəsindən, kəndlərin büdcəsindən

48. Maliyyənin funksiyaları hansılardır?

- Nəzarət və bölgü
- Tənzimləmə və beynəlxalq
- Stimullaşdırıcı və sabitləşdirici
- Təkraristehsal və sosial
- Sosial və sabitləşdirici

49. Maliyyə resursları nədir?

- Əmək resursları toplusu
- Natural formada olan ehtiyatlar
- Pul formasında olan vəsaitlər
- Torpaq ehtiyatları sistemi
- Texnoloji imkanlar

50. Sığorta mülkiyyətinin hansı forması fəaliyyət göstərmir?

- səhmdar
- dövlət
- obyektiv
- kooperativ
- xüsusi

51. Emissiya banklarına hansı banklar aiddir?

- mərkəzi banklar
- regional banklar
- transmilli banklar
- universal banklar
- kommersiya bankları

52. Pul yığımları necə mövcud olur?

- Yalnız ayrı - ayrı şəxslərdə
- Yalnız fərdi sahibkarlıq sferasında
- Maddi istehsal sferası və fərdi şəxslərdə
- Yalnız maddi istehsal sferasında
- Yalnız qeyri - maddi istehsal sferasında

53. Maliyyənin mövcudluğunun mütləq şərti hansıdır?

- sığorta
- pul
- kredit
- balans
- lizinq

54. Nağd pulun ehtiyat fondu və dövriyyə kassası harada saxlanılır?

- Kommersiya Banklarında
- Dövlət Xəzinadarlıq Agentliyində
- Mərkəzi Bankın ərazi idarəliyində

- İpoteka Fondunda
- Dövlət müəssisələrində

55. Kreditin hansı formasında kredit əvvəlcədən danışılmış məqsədə verilməsi başa düşülür?

- Dolayı
- Gizli
- Birbaşa
- Aşkar
- Hərdən

56. Hal - hazırda dünya pulu funksiyasını əsasən hansı valyutalar yerinə yetirir?

- Sərbəst dönərli
- Dönərli olmayan
- Qismən dönərli
- Tədavül olunmayan
- Tədiyyə olunmayan

57. Təsərrüfat subyektlərinin yaratdığı fondu göstərin:

- Sosial Müdafiə fondu
- Təqaüd fondu
- Yol fondu
- İstehlak fondu
- Rəqabət fondu

58. Səhmin hansı növü var sabit gəlir gətirir?

- Adi
- Sadə
- İstənilən növü
- İmtiyazlı
- Adsız

59. Dövlət büdcəsi anlayışı:

- Dövlət büdcəsi - iqtisadi münasibətlərə və mövcud dövlət quruluşuna əsaslanan, hüquq normaları ilə tənzimlənən, müxtəlif səviyyəli büdcələrin və büdcədənəkar fondların məcmusudur
- Dövlət büdcəsi - dövlətin mərkəzləşdirilmiş pul vəsaiti fondlarının yaradılması və istifadəsi əsasında əmələ gələn pul münasibətlərinin məcmusudur
- Dövlət büdcəsi - pul vəsaiti fondlarının əmələ gəlməsi, mərkəzi və yerli idarə etmə orqanlarının sərəncamına daxil olması prosesində, dövlətlə fiziki və hüquqi şəxslər arasında əmələ gələn iqtisadi münasibətlər sistemidir
- Dövlət büdcəsi - ölkənin büdcə sisteminin təşkili prinsiplərini, onların strukturunu, büdcə sisteminə daxil olan büdcələrin qarşılıqlı əlaqəsi və fəaliyyətinin hüquqi təşkilati əsaslarının məcmusudur
- Dövlət büdcəsi - Dövlətlə müxtəlif təşkilatlar, müəssisələr, idarələr və əhali arasında yaranan müxtəlif formada maliyyə münasibətləridir

60. Hansı dövlət büdcəsi gəlirlərinə aid deyil?

- əlavə dəyər vergisi
- əhaliyə ödənişlər
- mənfəətdən vergi
- torpaq vergisi
- əmlak vergisi

61. Maliyyənin funksiyaları hansıdır?

- bölüşdürücü, nəzarət
- təkmilləşdirici, nəzarət

- operativ, təşkilati
 - tənzimləyici, intensiv
 - bölüşdürücü təşkilati
62. Alınmış malların və göstərilmiş xidmətlərin dəyərində daxil edilən vergi hansına aiddir
- Kömrük
 - ƏDV
 - Aksiz
 - Gəlir vergisi
 - Birbaşa
63. Mərkəzləşdirilmiş pul fondlarının əmələ gəlməsi və istifadəsinin forma və metodlarını məcmusu dedikdə nə başa düşülür?
- Büdcə
 - Büdcə mexanizmi
 - Büdcə planlaşdırılması
 - Büdcə münasibətləri
 - Büdcə prosesi
64. Maliyyənin bölüşdürücü funksiyası necə hissədən ibarətdir və onlar hansılardır?
- 2 hissədən - bölüşdürücü, nəzarət
 - 2 hissədən - bölgü, yenidən bölgü
 - 4 hissədən - intensiv, operativ, yenidən bölgü, təşkilati
 - 3 hissədən - tənzimləyici, bölgü, intensiv
 - 3 hissədən - təkmilləşdirici, nəzarət, bölgü
65. Büdcə prosesi nədir?
- Dövlət borcunun idarəsi
 - Vergilərin yığılması mexanizmi
 - Kreditlərin verilməsi qaydası
 - Sosial xərclərin bölgüsü
 - Büdcənin tərtibi və icrası prosesi
66. Maliyyə münasibətləri nədir?
- Pul vəsaitlərinin bölgüsü münasibətləri
 - Əmtəə mübadiləsi münasibətləri
 - Natural bölgü münasibətləri
 - Texnoloji istehsal münasibətləri
 - Sosial əmək münasibətləri
67. Büdcə sistemi haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə olmayanı seçin:
- Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr
 - Azərbaycan Respublikasının Konstitusiyası
 - Büdcə sistemi haqqında Azərbaycan Respublikasının qanunu
 - Hər büdcə ili üzrə qəbul edilən dövlət büdcəsi haqqında qanun
 - Yol hərəkətinin təşkili qaydaları
68. Müəssisənin pul fondlarına daxil olmayan fond:
- Məşğulluq fondu
 - Ehtiyat fondu
 - Valyuta fondu
 - Nizamnamə kapitalı
 - Amortizasiya fondu
69. Azərbaycanın müasir bank sistemi hansı tiplidir?
- Keçid

- Bazar
- Bölüşdürücü
- Mərkəzləşmiş
- Qeyri - Mərkəzləşmiş

70. Büdcədənənar dövlət fondların xarakterik olmayan xüsusiyyəti göstərin:

- ayrı - ayrı sosial, iqtisadi, kredit, sənaye və s. problemlərin həlli məqsədilə yaradılması
- büdcənin tərkibində yaradılan ehtiyat fondu olması
- büdcədənənar fondlarda toplanan vəsaitlər məqsədli xarakter daşması
- dövlət büdcəsi ilə müqayisədə avtonom, müstəqil əhəmiyyət kəsb etməsi və müəyyən tədbirlərin həyata keçirilməsinə xidmət etməsi
- büdcədənənar fondların müstəqil formalaşdırılması zəruri hallarda onların dövlət büdcəsində birləşməsinə istisna etmir

71. Azərbaycanda neçə pilləli bank sistemi mövcuddur?

- çoxpilləli
- ikipilləli
- pilləsiz
- üçpilləli
- beşpilləli

72. Kreditin təminat növü hansıdır?

- Subsidiyalı maliyyə
- Vergi güzəşti növü
- Girov təminatı növü
- Dotasiya mexanizmi
- Transfer sistemi

73. Vergilər tutulması xarakterinə görə hansı formada olur?

- regional və dolay
- zonalar və birbaşa
- birbaşa və dolay
- şəhərlər və birbaşa
- yerli və dolay

74. Sığortalıların maliyyə sabitliyinin əsasının mühüm elementləri hansılardır?

- Sığorta ehtiyatları, sığorta ödənişləri
- Nizamnamə kapitalı, sığorta ehtiyatı, təkrar sığorta
- Təkrar sığorta sistemi, sığorta tədiyyələri, sığorta ödənişi
- Topladığı sığorta tədiyyələri, nizamnamə kapitalı, sığorta ehtiyatları
- Sığorta ödənişləri, sığorta ehtiyatları, nizamnamə kapitalı

75. Maliyyə bazasının tərkibinə daxil deyildir?

- Sığorta bazası
- İnnovasiya bazası
- Valyuta bazası
- Qiymətli kağızlar bazası
- Pul bazarı

76. Keçirilmə metodlarına görə maliyyə nəzarətinə hansı daxil deyil?

- müşahidə
- yoxlama
- müayinə
- gözqoyma
- müdaxilə

77. Maliyyə nəzarətinin tərkibinə nə daxildir?

- Sığorta nəzarəti, vergi nəzarəti, büdcə nəzarəti
- Vergi nəzarəti, büdcə nəzarəti, statistik nəzarət
- Sığorta nəzarəti, texniki nəzarət, büdcə nəzarəti
- Büdcə nəzarəti, vergi nəzarəti, inzibati nəzarət
- Büdcə nəzarəti, vergi nəzarəti, qiymət nəzarəti

78. Maliyyə menecmentinin informasiya təminatına hansı variant daxil deyil?

- arayış analitik
- normativ - təlimat
- plan - proqnoz
- hesabat
- texnoloji - qrafiki

79. Dövlət maliyyəsinin yaranmasının ilkin şərtləri hansıdır?

- Dövlət pul fondlarının yaranması
- Kredit münasibətlərinin yaranması
- Qızılın xüsusi əmtəə kimi ayrılması
- Maliyyə bazarlarının yaranması
- Qızıl sikkələrin dövriyyə buraxılması ilə

80. İlk sığorta palatası nə vaxt yaranmışdır?

- 19 - cı əsrdə
- 13 - cü əsrdə
- 20 - ci əsrdə
- 21 - ci əsrdə
- 14 - cü əsrdə

81. Kommersiya banklarının yerinə yetirdiyi funksiyalara aid olmayanı göstərin?

- müvəqqəti sərbəst pul vəsaitlərinin kapitala çevrilməsi
- milli valyutanın tədaviyə baxılması və çıxarılması
- kredit pulların buraxılması
- müştərilərə kassa - hesablaşma xidməti
- əhalinin - fiziki şəxslərin kreditləşdirilməsi

82. AR - nın büdcədənkənar sosial dövlət fondlarına hansı fond aiddir?

- Əhalinin Məşğulluğuna Kömək fondu
- Dövlət Yol Fondu
- Təbiəti Mühavizə fondu
- ARDNF
- Sahibkarlığa Yardım Milli Fondu

83. Sığorta fondu nədir?

- Şirkət xərcləri ilə formalaşan fond
- Şəxsi yığımlarla formalaşan fond
- Dövlət vergi gəlirləri ilə yaranan fond
- Bank kreditləri ilə formalaşan fond
- Sığorta haqları ilə yaranan fond

84. Aşağıdakılardan hansı maliyyə planlarının müddəti deyil?

- beşillik
- birillik
- müddətsiz
- rüblük
- uzunmüddətli

85. Maliyyə siyasətinin tərkibinə nə aid edilmir:

- Fiskal siyasət
- Büdcə siyasəti
- İnvestisiya siyasəti
- Pul siyasəti
- Vergi siyasəti

86. Dövlət maliyyə siyasətinin əsas strategiyə istiqamətlərinə nə aiddir?

- Bank likvidliyinin azaldılması
- Vergi sistemində istehsalatların aparılması
- İqtisadiyyatın investisiya fəaliyyətinin stimullaşdırılması
- Dövlət borcunun artırılması
- Dövlətin xarici maliyyə institutları ilə əlaqələndirilməsi

87. Maliyyə sabitliyinə nə təsir edir?

- Gəlir və xərclərin balansı
- Əmək resurslarının sayı
- Texnoloji yeniliklər
- Əhali artım tempi
- Coğrafi mövqe

88. Hansı fikir səhvdir?

- sığortaçı - kooperativdir
- sığortaçı - hüquqi şəxsdir
- sığortaçı - təşkilatdır
- sığortaçı - pul vəsaitidir
- sığortaçı - fiziki şəxsdir

89. Subyektlərdə resursların yenidən bölgü vasitəsinə aid deyildir?

- Büdcədən kənar fondlar
- Maliyyə bazarı
- Dövlət Büdcəsi
- Mərkəzi bank
- Qiymətli mexanizmi

90. Dövlət maliyyə siyasətinin məqsədi nədir?

- İstehsalın tam avtomatlaşdırılması
- Maliyyə sabitliyinin təmin edilməsi
- Əhəlinin sayının artırılması
- Xarici ticarətin məhdudlaşdırılması
- Texnoloji idxalın azaldılması

91. Vergiyə xas olan əlamətlər. Səhv cavabı göstərin.

- mülkiyyətçinin dəyişməməsi
- məcburi xarakter daşması
- qaytarılmamazlığı, qanuniliyi, vacibliyi
- abstrakt ödəniş olması
- mülkiyyətçinin dəyişməsi

92. Dövlət büdcəsidir:

- Əhəlinin gəlir mənbəyi
- Müəssisənin maliyyə planı
- Bankın kredit portfeli
- Dövlətin mərkəzləşdirilmiş pul fondu
- Kommersiya təşkilatının maliyyə fondu

93. Hansı obyektin bölgüsü və yenidən bölgüsü maliyyə vasitəsi ilə həyata keçirilir?
- Milli gəlirin
 - İstehsal fondlarının
 - İstehsal və qeyri - istehsal fondlarının
 - Ssuda fondunun
 - Qeyri - istehsal fondunun
94. Maliyyənin nəzarət funksiyasının obyektivliyi nədən asılıdır?
- Maliyyə mexanizimdən
 - Qanunvericilikdən
 - Parlamentdən
 - Dəqiq maliyyə məlumatlarından
 - Nəzarət orqanlarının fəaliyyətindən
95. Sığorta təsnifatında aparıcı bölmə hansıdır?
- Sığorta növü
 - Sığorta sahəsi
 - Sığorta yarım sahəsi
 - Sığorta formaları
 - Sığorta yarım növləri
96. Dünyada ilk valyuta sistemi hansı standartların əsasında meydana gəlmişdir?
- Qızıl külçə
 - Qızıl deviz
 - Qızıl sikkə
 - Gümüş
 - Qızıl pul
97. Nəzarət tədbirlərinin həyata keçirdiyi obyekt və ya nəzarət tədbiri ilə əhatə olunan maliyyə - təsərrüfat əməliyyatı necə adlanır?
- Nəzarət metodu
 - Nəzarət tədbiri
 - Nəzarət subyekti
 - Nəzarət obyektı
 - Nəzarət forması
98. Maliyyənin meydana gəlməsinin səbəbləri hansılardır?
- Monopolyaların mövcudluğu və meydana gəlməsi
 - Kapitalizm cəmiyyətinin yaranması və inkişafı
 - Mərkəzləşdirilmiş iqtisadi sistemin ləğvidir
 - Əmtəə - pul münasibətlərinin və dövlətin meydana gəlməsi
 - Rəqabətin mövcudluğu və yaranması
99. Aşağıdakılardan hansı maliyyə - sənaye qrupunun ləğv edilməsinə görə səhv fikirdir?
- iştirakçıların onun ləğvi haqqında qərar qəbul etdikdə
 - normal fəaliyyət göstərdikdə
 - pozuntu halları baş verdikdə
 - müqavilə müddəti başa çatdıqda
 - maliyyə - sənaye qrupu iflas elan olunduqda
100. Bank ssudası bazarı hansı bazara daxildir?
- qızıl bazarına
 - pul vəsaiti bazarına
 - borc kapital bazarına
 - valyuta bazarına

- svop bazarına
101. Bütçə anlayışını necə ifadə etmək olar?
- Maliyyə mexanizmidir
 - Əsas maliyyə sənədidir
 - Maliyyə çatışmazlığıdır
 - Maliyyə vəsaitidir
 - Əsas maliyyə siyasetidi
102. Yerli büdcələrin gəlirlərinə aid olmayanı göstərin:
- vergi olmayan gəlirlər
 - kommersiya təşkilatlarının gəlirləri
 - əsaslı gəlirlər
 - rəsmi qaydada alınan vəsaitlər
 - vergilərdən daxil olmalar
103. Təftiş nəzarət metodunun anlayışı hansı variantda düzgün verilmişdir?
- Maliyyə nəzarətinin bir növü kimi maliyyə fəaliyyətinin nəticələrinin ümumi qiymətləndirilməsi, maliyyə vəziyyəti və xüsusi kapital ilə təminatlılığını, onun səmərəli istifadəsinin qiymətləndirmək məqsədilə illik maliyyə - mühasibat hesabatlarının dəqiq öyrənilməsinə nəzərdə tutur
 - Hesabat və xərc sənədləri əsasında maliyyə fəaliyyətinin ayrı - ayrı məsələləri nəzərdən keçirilir və aşkar edilmiş pozuntuları aradan qaldırmaq üçün tədbirlər görülür
 - Nəzarət orqanlarının tərəfindən bu və ya başqa növ maliyyə fəaliyyətinə lisenziya almış subyektlərə nəzarət edilir, onlar tərəfindən müəyyən edilmiş qaydada, normativlərə əməl edilməsini nəzərdə tutur
 - Maliyyə nəzarətinin daha dərin və ümumi nəzarət metodudur. Bu, iqtisadi subyektin təsərrüfat fəaliyyətinin yoxlanması məqsədilə keçirilən tam tədqiqatdır
 - Kredit təşkilatları tərəfindən verilmiş ssudanın səmərəli istifadəsinə və müəssisə - müştərilərin maliyyə vəziyyətinə nəzarəti həyata keçirir
104. Bütçə sözünün mənşəyi və mənası
- Latin sözü olub, «vergi» deməkdir
 - Fransız sözü, «çanta» deməkdir
 - Latin sözü olub «rüşum» deməkdir
 - Yunan sözü, «bəxşiş» deməkdir
 - İngilis sözüdür, mənası «çanta torba»
105. Aşağıdakılardan hansı maliyyə sisteminə daxil deyil?
- Büdcədən kənar fondlar
 - Dövlət kredit
 - Bələdiyyə maliyyəsi
 - Maliyyə təşkilatları
 - Dövlət büdcəsi
106. Dövlət büdcəsi nədir?
- Dövlət iqtisadi siyasətinin maliyyə konsepsiyası
 - Xərclər smeta
 - Dövlətin maliyyə aləti
 - Dövlətin maliyyə proqramı
 - Dövlətin əsas maliyyə planı
107. Nağdsız dövriyyə nəyi əhatə edir?
- Maliyyə və əmtəə dövriyyəsi
 - Ancaq qeyri əmtəə dövriyyəsi

- Maliyyə dövrüyyəsi
 - Əmtəə dövrüyyəsi
 - Əmtəə və qeyri əmtəə dövrüyyəsi
108. Sığortanın funksiyaları:
- Risk funksiyası, xəbərdarlıq funksiyası, əmanət funksiyası
 - Risk funksiyası, bölgü funksiyası, əmanət funksiyası
 - Bölgü funksiyası, tənzimləyici funksiya, nəzarət
 - Risak funksiyası, bölgü funksiyası, xəbərdarlıq funksiyası, əmanət funksiyası
 - Bölgü funksiyası, xəbərdarlıq funksiyası, əmanət funksiyası
109. Vergilər vergitutma obyektinə görə bölünürlər:
- birbaşa və real
 - birbaşa və xüsusi
 - birbaşavə dolay
 - dolay və universal
 - dolay və fərdi
110. Müasir iqtisadiyyatda kreditin üstün forması hansıdır?
- Maliyyə
 - Qarışıq
 - Bank
 - Əmtəə - pul
 - Pul
111. Büdcədən kənar fondlar ilk dəfə hansı ölkədə yaradılmışdır?
- Fransada
 - Almaniyada
 - Yaponiyada
 - ABŞ - da
 - İngiltərə
112. Beynəlxalq maliyyə münasibətlərinin nəticə etibarı ilə ən səmərəli sahəsinə nə aiddir?
- Kredit bazarı
 - Beynəlxalq əmtəə dövrüyyəsi
 - Sığorta bazarı
 - Qiymətli kağızlar bazarı
 - Valyuta bazarı
113. Bank sistemi neçə pilləlidir?
- Dördpilləli sistemdir
 - Üçpilləli sistemdir
 - İkipilləli sistemdir
 - Birpilləli sistemdir
 - Beşpilləli sistemdir
114. Maliyyə mexanizmi nədir?
- Maliyyə üsulları və alətləri sistemi
 - İstehsal texnologiyaları sistemi
 - Ticarət əlaqələri mexanizmi
 - Sosial münasibətlər sistemi
 - Əmək bölgüsü mexanizmi
115. Azərbaycanda bələdiyyələr nə vaxt yaranmışdır?
- 2004 - cü il
 - 2005 - ci il

- 2006 - cı il
 - 1999 - cu il
 - 2001 - ci il
116. Maliyyə təkraristehsal prosesinin hansı fazasında baş verir?
- Mübadilə, bölgü
 - İstehsal, bölgü
 - İstehlak
 - Bölgü
 - Bölgü, istehlak
117. Aşağıdakılardan hansı maliyyənin idarəetmə subyektlərinə aid deyil?
- Maliyyə xidməti
 - Müəssisə maliyyəsi
 - Maliyyə orqanı
 - Sığorta orqanı
 - Vəgi müfəttişliyi
118. Hansı valyuta məzənnəsində valyutaların məzənnə üzrə tərəddüdünə yol verilmir?
- Bazar
 - Tərəddüd edən
 - Üzən
 - Qeydə alınan
 - Azad
119. Müəssisədə mənfəətin və pul fondlarının yaranmasının əsas mənbəyi hansıdır?
- büdcə təxsisləri
 - milli gəlir
 - ümumi daxili məhsul
 - ümumi gəlir
 - qrantlar
120. Dövlət tərəfindən xeyriyyə proqram və layihələrinə yardım etməyin əsas formalarına aid deyil:
- subsidiya
 - qrand
 - dotasiya
 - büdcə krediti
 - subvensiya
121. Maliyyə metodu vasitəsi ilə bölgü hansı səviyyələrə əhatə edir:
- Sahəlararası bölgünün
 - Növbəti bölgünün
 - Sonrakı bölgünün
 - İlkin bölgünün
 - Yenidən bölgünün
122. İqtisadiyyatın planlı modelində pul sistemi necə idarə olunur?
- Qeyri mərkəzləşdirilmiş yolla
 - İqtisadi inkişaf metodu
 - Təbii yolla planlanmış metodları ilə
 - İdarəçiliyin inzibati metodları ilə
 - Mərkəzləşdirilmiş yolla
123. Xəzinadarlıq kağız pulları emissiya edərək onları dövlətə necə təqdim edir?
- Kartla

- Kreditlə
 - İcarəyə
 - Ödəmə əsasında
 - Təmənnasız
124. Müəssisənin pul fondlarına daxil olmayan fond hansıdır?
- Ehtiyat fondu
 - Nizamnamə kapitalı
 - Amortizasiya fondu
 - Valyuta fondu
 - Məşğulluq fondu
125. İlk sığorta palatası harada yaranmışdır?
- Azərbaycanda
 - Rusiyada
 - Romada
 - Almaniya
 - İngiltərə
126. Pul dövriyyəsini əsas hissəsinin hansı dövriyyə təşkil edir?
- Nağdsız
 - Nağd
 - Avans
 - Mövsümü
 - Tədiyə
127. Dövlət büdcəsindən və Azərbaycan Respublikasının subyektlərinin büdcəsindən kənar yaradılan vətəndaşların konstitusiyə, iqtisadi və sosial xarakterli bəzi tələbatların ödənilməsi üçün müəyyən edilmiş pul vəsaiti fondudur - bu tərif hansı variantda uyğun gəlir?
- Sığorta fondları
 - Dövlət büdcəsi
 - Büdcədən kənar Dövlət fondları
 - Dövlət krediti
 - Dövlət xəzinədarlığı
128. Qiymətli kağızlar bazarının inkişaf tarixi hansı bazarın inkişafı ilə başlamışdır? Səhv cavabı göstərin.
- istiqrazlar
 - səhm bazarı
 - birjalar
 - veksəl yarmarkası
 - ipoteka bazarı
129. Göstərilənlərdən hansı maliyyənin idarəedilməsini əks etdirmir?
- mənbələrdən səmərəli istifadə edilməsi
 - maliyyə mənbələrinin aşkar edilməsi
 - düzgün və səmərəli planlaşdırma
 - inhisar mühitinin yaradılması
 - milli gəlirin bölgüsünün düzgün aparılması
130. 224 Kreditin qanunları hansı münasibətlərə xas olan qanunlardır?
- İstənilən maliyyə
 - Ancaq kredit
 - İstənilən pul
 - Kredit və sığorta

- Ancaq bank
131. Maliyyəyə aid olan spesifik cəhəti seçib göstərin?
- Pul vasitələrinin hərəkətidir
 - Dəyərin qarşılıqlı hərəkətidir
 - Dəyərin pulla ifadəsinin hərəkətidir
 - Sadəcə dəyərin hərəkətidir
 - Dəyərin birtərəfli və əvəsiz hərəkətdir
132. Aparılma metoduna görə maliyyə nəzarətinin təsnifləşdirilməsi:
- Yoxlamalar, tədqiq etmək, nəzarət etmək, göz yetirmək, təftiş, müayinə etmək
 - Qabaqcadan, cari, tədqiq etmə, müşaidə etmə, təftiş
 - Yoxlamalar, tədqiq etmək, nəzarət etmək, maliyyə fəaliyyətinin etmək, təftiş
 - Yoxlamalar, nəzərdən keçirmək, göz yetirmək, monitorinq, təftiş, müşaidə etmək
 - Tədqiq etmək, nəzarət etmək, göz yetirmək, monitorinq
133. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin əsas vəzifələrinə aid deyil:
- Dövlətin vahid maliyyə, büdcə və vergi siyasətinin istiqamətlərinə dair təkliflərin hazırlanması və bu siyasətin həyata keçirilməsi
 - Dövlət büdcəsi layihəsinin hazırlanması və icrasının təşkili
 - Dövlət maliyyəsinin sabitliyinin təmin edilməsi və maliyyə bazarının inkişafı üçün zəruri tədbirlərin həyata keçirilməsi
 - Azərbaycan Respublikasının iqtisadiyyatına xarici kreditlərin cəlb edilməsi, onların xərclənməsi və hərəkəti üzrə uçotun aparılması və ödənilməsi mənbələrinə dair təkliflərin hazırlanması
 - Müəyyən olunmuş qaydada dövlət büdcəsinin, o cümlədən məqsədli büdcə fondlarının icrasını təmin edir
134. Sığorta mülkiyyətinin hansı forması fəaliyyət göstərmir?
- səhmdar
 - dövlət
 - obyektiv
 - kooperativ
 - xüsusi
135. Emissiya banklarına hansı banklar aiddir?
- mərkəzi banklar
 - regional banklar
 - transmilli banklar
 - universal banklar
 - kommersiya bankları
136. Maliyyə nəzarətinin metodları hansılardır?
- İlkin nəzarət, cari nəzarət, təftiş
 - Təftiş, təhlil, sənədli nəzarət
 - Təhlil, ilkin nəzarət, təftiş
 - Təftiş, təhlil, tematik, yoxlama
 - Tematik yoxlama, təhlil, sənədli nəzarət
137. Dövlətin maliyyə siyasətinin formalaşmasının ümumi prinsipləri aşağıdakılardan ibarət deyil:
- Maliyyə resurslarının bir hissəsinin dövlətin mərkəzləşdirilmiş fondlarında təmərküzləşməsi
 - Maliyyə resurslarının hamsının dövlətin mərkəzləşdirilmiş fondlarında təmərküzləşməsi
 - Dövlət maliyyə resurslarından istifadənin əsas istiqamətlərinin müəyyən edilməsi
 - Qarşıya qoyulmuş məqsədlərə nail olmağa yönəldilən praktiki fəaliyyətin həyata keçirilməsi, iqtisadiyyatın inkişafına maliyyənin təsirinin müəyyən edilməsi
 - Maliyyənin inkişafının elmi cəhətdən əsaslandırılmış konsepsiyanın hazırlanması

138. Nağd pulun ehtiyat fondu və dövriyyə kassası harada saxlanılır?
- Kommersiya Banklarında
 - Dövlət Xəzinadarlıq Agentliyində
 - Mərkəzi Bankın ərazi idarəliyində
 - İpoteka Fondunda
 - Dövlət müəssisələrində
139. Kreditin hansı formasında kredit əvvəlcədən danışılmış məqsədə verilməsi başa düşülür?
- Dolay
 - Gizli
 - Birbaşa
 - Aşkar
 - Hərdən
140. Sığortanın formaları hansılardır?
- Kommersiya və qeyri kommersiya
 - Kommersiya və icbari
 - Kollektiv və fərdi
 - Könüllü və icbari
 - Qeyri kommersiya və könüllü
141. Maliyyə siyasəti nədir?
- Dövlətin maliyyə tədbirləri sistemi
 - Müəssisənin istehsal strategiyası
 - Bankların kredit planı
 - Sosial inkişaf proqramı
 - Ticarət siyasəti tədbirləri
142. Maliyyə nəzarətinin forması hansıdır?
- Dövlət maliyyə nəzarəti
 - Texniki istehsal nəzarəti
 - Əmək intizamı nəzarəti
 - Sosial nəzarət mexanizmi
 - Statistik müşahidə prosesi
143. Gömrük rüsumları hansı funksiyaları həyata keçirir? Düzgün olmayan cavabı göstərin.
- proteksionist
 - fiskal siyasət
 - tənzimləyici
 - balanslaşdırma
 - müdafiə
144. Kreditin əsas prinsipi hansıdır?
- Qaytarılma və müddətlilik prinsipi
 - Pulsuzluq və qeyri - müəyyənlik prinsipi
 - Dövlət təminatı prinsipi
 - Məcburilik və bərabərlik prinsipi
 - Güzəşt və bağışlama prinsipi
145. Maliyyə sistemi hansı həlqələrdən ibarətdir? Səhv cavabı göstərin.
- müəssisə və təşkilatların maliyyəsi
 - dövlət maliyyəsi
 - Elm, təhsil və səhiyyə sisteminin maliyyəsi
 - kredit bank sistemi
 - dövlət maliyyə orqanları sistemi

146. Müasir iqtisadiyyatda kreditin daha çox yayılmış forması hansıdır?
- Bank krediti
 - Kommersiya krediti
 - Beynəlxalq kredit
 - Vətəndaş krediti
 - Lizing
147. Maliyyənin bölüşdürücü funksiyası necə hissədən ibarətdir və onlar hansılardır?
- 2 hissədən - bölüşdürücü, nəzarət
 - 2 hissədən - bölgü, yenidən bölgü
 - 4 hissədən - intensiv, operativ, yenidən bölgü, təşkilati
 - 3 hissədən - tənzimləyici, bölgü, intensiv
 - 3 hissədən - təkmilləşdirici, nəzarət, bölgü
148. Büdcə prosesi nədir?
- Dövlət borcunun idarəsi
 - Vergilərin yığılması mexanizmi
 - Kreditlərin verilməsi qaydası
 - Sosial xərclərin bölgüsü
 - Büdcənin tərtibi və icrası prosesi
149. Maliyyə nəzarətinin üsullarını göstərin.
- Təftiş nəzarət
 - Cari nəzarət, ilkin nəzarət
 - Təftiş, cari nəzarət
 - İqtisadi təhlil, təftiş
 - Təhlil, ilkin nəzarət
150. Pul ictimai zəruri əmək şərtinin hansı ölçüsü kimi çıxış edir?
- Daxili
 - Xarici
 - Qarışıq
 - Mənəvi
 - Mövsümü
151. Sığorta təşkilatları hansı vəzifələri yerinə yetirməlidir?
- Əmlak
 - Sığorta və qeyri - sığorta
 - Kredit
 - Vergi
 - Borc
152. Maliyyənin funksiyaları hansılardır?
- Nəzarət və bölgü
 - Tənzimləmə və beynəlxalq
 - Stimullaşdırıcı və sabitləşdirici
 - Təkraristehsal və sosial
 - Sosial və sabitləşdirici
153. Maliyyə resursları nədir?
- Əmək resursları toplusu
 - Natural formada olan ehtiyatlar
 - Pul formasında olan vəsaitlər
 - Torpaq ehtiyatları sistemi
 - Texnoloji imkanlar

154. Adətən milli valyutanın kursu nə vaxt artır?
- Tədiyyə balansı kəsir olanda
 - Tədiyyə balansı passiv olanda
 - Tədiyyə balansı aktiv olanda
 - Tədiyyə balansı tarazlı olanda
 - Tədiyyə balansı qeyri tarazlı olanda
155. Bunlardan hansı büdcənin qeyri - istehsal sahələrinin xərclərinə aid deyil?
- Elm və təhsil xərcləri
 - Sənaye və tikinti xərcləri
 - Səhiyyə xərcləri
 - Qeyri - maddi istehsal sahələri
 - Mənzil kommunal təsərrüfat xərcləri
156. Dövlət borc aktivlərinə aid deyil
- Rezident müəssisələrə verilən borclar
 - Daxili dövlət borc aktivləri
 - Maliyyə təşkilatlarına verilən borc
 - Əhalidən alınmış borc
 - Büdcələrə verilən borc
157. Büdcə kəsirinin artması hansı iqtisadi fəsada səbəb ola bilər?
- İdxalat azalar
 - İxracat azalar
 - Faiz dərəcələri artar
 - İnflyasiya azalar
 - Dövlət borcu artar
158. Maliyyənin mövcudluğunun mütləq şərti hansıdır?
- sığorta
 - pul
 - kredit
 - balans
 - lizinq
159. Hal - hazırda dünya pulu funksiyasını əsasən hansı valyutalar yerinə yetirir?
- Sərbəst dönərli
 - Dönərli olmayan
 - Qismən dönərli
 - Tədavül olunmayan
 - Tədiyyə olunmayan
160. Nəzarət subyektləri üzrə maliyyə nəzarətinin təsnifatına hansı nəzarət daxil deyil?
- Bələdiyyə nəzarəti
 - Müstəqil nəzarət
 - Daxili nəzarət
 - Cari nəzarət
 - Dövlət nəzarəti
161. Dövlət gəlirlərinin formalaşmasında nələr iştirak edir?
- Vergilər, emissiya
 - Dolaylı vergilər, borclar
 - Borclar, dolaylı vergilər, şəxsi gəlirlər
 - Vergilər, qeyri vergi daxilolmalar
 - Borclar, emissiya

162. Dolayı vergilərə aid olan vergini göstərin:
- Əmlak vergisi
 - Torpaq vergisi
 - Əlavə dəyəri vergisi
 - Mənfəət vergisi
 - Gəlir vergisi
163. Dövlət büdcəsinin funksiyası hansıdır?
- Ticarət funksiyası
 - İstehsal funksiyası
 - Yenidən bölgü funksiyası
 - Mübadilə funksiyası
 - Sosial funksiya
164. Kreditin subyektləri hansılardır?
- İstehsalçı və istehlakçı subyektlər
 - Dövlət və bələdiyyə orqanları
 - Kreditor və borcalan tərəflər
 - Satıcı və alıcı tərəflər
 - İdxalçı və ixracatçı subyektlər
165. Göstərilənlərdən hansı bələdiyyə maliyyəsinə daxil deyil?
- yerli özünüidarəetmə orqanlarına mənsub olan dövlət və bələdiyyə qiymətli kağızları
 - bələdiyyənin büdcədən kənar fondları
 - kommersiya müəssisələrinin maliyyəsi
 - bələdiyyə mülkiyyətində olan sair pul vəsaitləri
 - yerli büdcə vəsaitləri
166. Pul hansı dəyərin müstəqil formasıdır?
- Maliyyə
 - İstehlak
 - Əmtəə
 - Mübadilə
 - Bank
167. Maliyyə vasitəçiləri kimi aşağıdakılardan hansı çıxış etmir?
- sığorta kompaniyaları
 - kredit təşkilatları
 - qiymətli kağızlar bazarının iştirakçıları
 - qeyri - dövlət pensiya fondları
 - bələdiyyə müəssisələri
168. Verginin əsas əlaməti hansıdır?
- Şəxsi və fərdi olması
 - Könüllü və qaytarılan olması
 - Müddətli və faizli olması
 - Müvəqqəti və şərti olması
 - Məcburi və əvəzsiz olması
169. Pul bazarının əhəmiyyətli seqmenti nədir?
- dövlət krediti
 - ipoteka krediti
 - mülki (şəxsi) kredit
 - lizinq krediti
 - banklararası kredit

170. Kredit hansı prinsiplərə əsaslanır?
- Faizsiz
 - Yalnız dövlət prinsiplərinə əsasən
 - İstədiyi vaxt
 - Ödəmə qabiliyyətinə görə
 - Yalnız böyük məbləğ
171. Maliyyənin idarə edilməsinin ilkin mərhələsinə nə aiddir?
- Planlaşdırma, operativ idarəetmə
 - Maliyyə informasiyası, tənzimləmə
 - Maliyyə informasiyası, planlaşdırma
 - Planlaşdırma və nəzarət
 - Maliyyə informasiya, operativ idarəetmə
172. Sığorta bazarında vəziyyət hansı amildən asılı deyil?
- fizioloji quruluş
 - risk şəraiti
 - sığorta edənlərin pul gəlirləri
 - sığorta taarifi
 - sığorta təklifi
173. Hansı kredit icarə müqaviləsinə əsaslanır və avadanlığın dəyəri ilə alınması hüququ verir?
- İpoteka
 - Kommersiya
 - Lizing
 - Təsərrüfat
 - Beynəlxalq
174. Beynəlxalq maliyyə münasibətlərinin nəticə etibarilə ən səmərəli sahəsinə hansı aiddir?
- Valyuta bazarı
 - Beynəlxalq əmtəə dövriyyəsi
 - Kredit bazarı
 - Sığorta bazarı
 - Qiymətli kağızlar bazarı
175. Tədiyyə dövriyyəsi həyata hansı formada keçirilir?
- Yalnız nağd formada
 - Nağd və nağdsız formada
 - Yalnız nağdsız formada
 - Bank formasında
 - Kredit formasında
176. Kreditləşmə mexanizminin ilkin elementləri nədir?
- Növləri
 - Kreditin qanunları
 - Funksiyaları
 - Əlamətləri
 - Prinsipləri
177. Maliyyə planlaşdırılmasını əks etdirən əməliyyatlar neçə mərhələdən keçir?
- çoxmərhələ
 - dördmərhələ
 - ikimərhələ
 - altımərhələ

- üçmərhlə
178. Sığorta fondu hansı məqsədlər üçün formalaşdırılır?
- Hüquqi şəxsləri kreditləşdirmək üçün
 - Maliyyə dayanıqlılığını təmin etmək üçün
 - Vergilərin ödənilməsi üçün
 - Zıyanın ödənilməsi üçün
 - İnvestisiya məqsədi ilə pul vəsaitləri toplamaq üçün
179. Maliyyə nəzarətinin formaları hansılardır?
- Dövlət, auditor, təsərrüfatdaxili
 - Təhlil, qabaqcadan, sonrakı
 - Təftiş, yoxlama
 - Cari, qabaqcadan, sonrakı
 - Sonrakı, təhlil, cari
180. Azərbaycan Respublikasında fəaliyyət göstərən kredit təşkilatları sərəncamlarında qalan fondlar hesabına hansı fondu yarada bilərlər?
- Xüsusi Fond
 - Sığorta fondu
 - Pensiya fondu
 - Ehtiyat fondu
 - Tibbi sığorta fondu
181. Büdcənin gəlir hissəsinin əmələ gəlmə mənbələri hansılardır?
- Maliyyə resursları, federal vergilər, dotasiya, subvensiya, subsidiya
 - Dövlət və bələdiyyə mülkiyyətində olan əmlakın istifadəsindən və satışından əldə ediləngəlirlər, maliyyə yardımları
 - Milli gəlir, vergi gəlirləri və digər yığımlar, qeyri vergi gəlirləri, maliyyə yardımları
 - Respublika üzrə vergilər, regional vergilər, yerli vergilər, maliyyə yardımları
 - Milli gəlir, vergi gəlirləri və digər yığımlar, maliyyə yardımları
182. Maliyyə nəzarəti hansı müəssisə formalarına görə təsnifləşdirilir?
- Dövlət nəzarəti, qeyri - dövlət nəzarəti (şəxsi nəzarət), ictimai nəzarət
 - Dövlət nəzarəti, icra hakimiyyət orqanlarının nəzarəti, idarə nəzarəti
 - Şəxsi nəzarət, İctimai nəzarət, cari nəzarət, sonrakı nəzarət
 - İcra hakimiyyəti orqanlarının nəzarəti, auditor nəzarəti, idarə nəzarəti
 - Preziden nəzarəti, idarə nəzarəti, şəxsi nəzarət, ictimai nəzarət
183. Tənzimləyici gəlirlərə aid deyil:
- subsidiyalar
 - subvensiyalar
 - dotasiyalar
 - büdcə ssudalar
 - vergilər
184. Aşağıdakılardan hansı yığım fonduna aid deyil?
- istehsal yığım fondu
 - əsaslı vəsait qoyuluşu
 - ictimai ehtiyatlar fondu
 - sığorta ehtiyatları fondu
 - əməyin ödənilməsi fondu
185. Dövlət ev təsərrüfatçılıq hüququna əsaslanan müəssisələr hansı müəssisələrdir?
- istehsal kooperativləri
 - unitar dövlət müəssisələri

- məhdud məsuliyyətli cəmiyyətlər
 - bələdiyyə müəssisələri
 - qeyri - kommersiya təşkilatları
186. Kreditin növü hansıdır?
- Transfer ödənişi
 - Vergi ödəməsi növü
 - Subsidiya mexanizmi
 - Dotasiya sistemi
 - Kommersiya krediti növü
187. Kredit anlayışı nədir?
- Büdcə xərclərinin maliyyələşməsi
 - Dövlətin topladığı vergi gəlirləri
 - Müəssisənin xalis mənfəəti
 - Qaytarılmaq şərti ilə verilən pul vəsaiti
 - Nağdsız hesablaşma vasitəsi
188. Maliyyə siyasəti neçə yerə bölünür?
- Maliyyə taktikası, maliyyə üsulu
 - Büdcə siyasəti, maliyyə strategiyası
 - İqtisadi strategiya, maliyyə taktikası
 - Vergi siyasəti, pul siyasəti
 - Müəssisələrin maliyyə strategiyası, büdcə siyasəti
189. Maliyyənin əsas funksiyası hansıdır?
- Tənzimləyici və stimullaşdırıcı funksiya
 - İstehsal və istehlak funksiyası
 - Mübadilə və bölgü funksiyası
 - Bölüşdürücü və nəzarət funksiyası
 - Sosial və inzibati funksiya
190. Dəyər ölçüsü funksiyasını hansı pullar yerinə yetirən bilər?
- Real pullar
 - Kağız pullar
 - Kredit pullar
 - Nağdsız pullar
 - Nağd pullar
191. Hansı obyektin bölgüsü maliyyə vasitəsi ilə həyata keçirilir?
- Əhalinin gəlirlərinin
 - İstehsal fondlarının
 - ÜDM dəyərinin
 - Kredit fondlarının
 - İstehsal və qeyri istehsal fondlarının
192. Maliyyə metodu vəsaiti ilə bölgü hansı səviyyələri əhatə edir?
- Sonrakı bölgünü
 - Növbəti bölgünü
 - İlk bölgünü
 - Yenidən bölgünü
 - Sahələrarası bölgünü
193. Bankın mütləq mənfəəti nədən asılıdır?
- Bankdakı idoloji vəziyyətindən
 - Gəlir gətirən passivlərin quruluşundan

- Bank işçilərin qarşılıqlı münasibətindən
 - Gəlir gətirən aktivlərin quruluşundan
 - Bankdan sosioloji vəziyyətindən
194. Pul hansı funksiyaları yerinə yetirərkən əmtəələrin və pulun qarşı - qarşıya hərəkəti baş verir?
- Yığma vasitələri
 - Tədiyyə vasitələri
 - Tədavül vasitələri
 - Dəyər ölçüsü
 - Dünya pulu
195. Müəssisə və təşkilatların maliyyəsinin təşkili prinsipləri.
- Özünümaliyyələşdirmə prinsipi, maddi maraq prinsipi, maddi məsuliyyət prinsipi, maliyyə ehtiyatları ilə təmin olunması prinsipi
 - Özünümaliyyələşdirmə prinsipi, maddi maraq prinsipi, maddi məsuliyyət prinsipi
 - Təsərrüfat müstəqilliyi prinsipi, maddi maraq, maliyyə ehtiyatları ilə təmin olunması
 - Təsərrüfat müstəqilliyi prinsipi, özünümaliyyələşdirmə prinsipi, mənəvi maraq prinsipi, maddi məsuliyyət prinsipi, maliyyə ehtiyatları ilə təmin olunması prinsipi
 - Təsərrüfat müstəqilliyi prinsipi, özünümaliyyələşdirmə prinsipi, maddi maraq prinsipi, maddi məsuliyyət prinsipi, maliyyə ehtiyatları ilə təmin olunması prinsipi
196. Akkreditiv formalı hesablaşmalarda məhsul necə ödənilir?
- Məhsulun yüklənməsindən sonra
 - Məhsulun yüklənməsindən əvvəl
 - Avans ödəmədən sonra
 - Faiz ödəmədən sonra
 - Məhsulun alıcıya çatdırılmasından sonra
197. Satışdankənar xərclərə bunlardan hansı aid deyil?
- təbii fəlakətlərlə əlaqədar xərclər
 - müqavilə şərtlərini pozmağa görə cərimələr
 - müəssisələrə dəymiş zərərin ödənilməsi
 - məzənnə fərqi
 - aktivlərin ucuzlaşması məbləği
198. Müəssisənin məsrəfləri hansı əlamətlər üzrə qruplaşdırılır?
- Əməliyyat xərclərinə görə
 - İstehsal həcmindəki tutumuna görə
 - Ucot prinsipinə görə
 - Məhsul vahidinin maya dəyərinə görə
 - İqtisadi xərclərə görə
199. Cari (operativ) maliyyə nəzarəti hansı funksiyaları yerinə yetirir?
- İqtisadi subyektlərin maliyyə fəaliyyəti nəticələrinin qiymətləndirilməsi, maliyyə intizamına əməl edilməsinə, maliyyə pul hesablaşmalarının vaxtında həyata keçirilməsinə kömək edir
 - Vəsaitlərin alınması və xərclənməsində mümkün mənimləmə hallarının qarşısını alır, maliyyə intizamına əməl edilməsinə, maliyyə hesabat və muhasibat sənədlərini təhlil edir
 - Vəsaitlərin alınması və xərclənməsində mümkün mənimləmə hallarının qarşısını alır, maliyyə intizamına əməl edilməsinə, maliyyə pul hesablaşmalarının vaxtında həyata keçirilməsinə kömək edir
 - Vəsaitlərin alınması və xərclənməsində mümkün mənimləmə hallarının qarşısını almır, maliyyə intizamına əməl edilməsinə, maliyyə hesabat və muhasibat sənədlərini təhlil edir
 - İqtisadi subyektlərin maliyyə fəaliyyəti nəticələrinin qiymətləndirilməsi, maliyyə intizamına əməl edilməsinə, maliyyə pul hesablaşmalarının vaxtında həyata keçirilməsinə kömək etmir

200. Maliyyə nəyi ifadə edir?
- Natural təsərrüfat münasibətləri sistemi
 - Pul fondlarının yalnız xərclənməsi prosesi
 - Əmtəə mübadiləsinin təşkili mexanizmi
 - Pul fondlarının formalaşması və bölgüsü
 - İstehsal resurslarının idarə olunması
201. Gəlir vergisi - hansı vergi növünə aiddir
- ƏDV - inə
 - Birbaşa vergilərə
 - Aksiz vergisinə
 - Kömrük vergisinə
 - Dolaylı vergilərinə
202. Maliyyə idarəetmənin obyektinə nə aid deyil?
- Bələdiyyə orqanları
 - Müəssisələrin maliyyəsi
 - Dövlət maliyyəsi
 - Sığorta maliyyəsi
 - Sığorta münasibətləri
203. Həyata keçirilmə vaxtına görə maliyyə nəzarəti necə təsnifləşdirilir?
- Qabaqcadan nəzarət, cari nəzarət, sonrakı nəzarət
 - İlkin nəzarət, operativ nəzarət, içtimai nəzarət
 - Qabaqcadan nəzarət, dövlət nəzarəti
 - Operativ nəzarət, qeyri - dövlət nəzarəti, Sonrakı nəzarət
 - Cari nəzarət, qabaqcadan nəzarət, operativ nəzarət
204. Müəssisənin pul fondlarına daxil olmayan fond:
- Məşğulluq fondu
 - Ehtiyat fondu
 - Valyuta fondu
 - Nizamnamə kapitalı
 - Amortizasiya fondu
205. Azərbaycanın müasir bank sistemi hansı tiplidir?
- Keçid
 - Bazar
 - Bölüşdürücü
 - Mərkəzləşmiş
 - Qeyri - Mərkəzləşmiş
206. Funksional təyinatına görə büdcə xərclərinə hansı xərclər aid deyil?
- Ölkənin müdafiəsinə cəkilən xərclər
 - Dövlətin borclarının ödənilməsinə cəkilən xərclər
 - İdarəetmə aparatının saxlanmasına cəkilən xərclər
 - İqtisadiyyatın maliyyələşdirilməsinə cəkilən xərclər
 - Ətraf mühitin müdafiəsinə cəkilən xərclər
207. Kreditin obyektini nə təşkil edir?
- Müvəqqəti sərbəst pul vəsaitləri
 - Əmək resursları toplusu
 - Maddi ehtiyatlar sistemi
 - Torpaq resursları
 - İstehsal avadanlıqları

208. Bütçə xərcləri nəyi ifadə edir?
- Əhalinin istehlak xərclərinin
 - Müəssisələrin istehsal xərclərini
 - Bankların kredit əməliyyatlarının idarəsi
 - Dövlətin maliyyə vəsaitlərinin istifadəsini
 - Xarici ticarət dövriyyəsini
209. Maliyyə planlaşdırılmasının metoduna aiddir
- qeyri normal, müstəqillik, real metodları
 - əmsal, balans, fasiləsizlik metodları
 - əmsal, normativ, real metodları
 - əmsal, balans, normativ metodları
 - balans, sürətli, normativ
210. Kreditin hansı formasında onun bilavasitə borclarına verdiyini göstərir?
- Qarışıq
 - Gizli
 - Aşkar
 - Dolayı
 - Birbaşa
211. Kommersiya krediti bir qayda olaraq hansı xarakteri daşıyır?
- Uzunmüddətli
 - Qısamüddətli
 - Müddətsiz
 - Orta və uzunmüddətli
 - Müddətli
212. Sığorta müqaviləsinə və ya qanuna uyğun olaraq sığortalının sığortaçıya verməli olduğu pul məbləği:
- Sığorta məbləği
 - Sığorta ödənişi
 - Sığorta tələbi
 - Sığorta haqqı
 - Sığorta obyektı
213. Maddi maraq prinsipi nədir?
- müsbət nəticələrə görə maddi mükafat
 - mənfi göstəricilərə görə qiymət
 - stimulyatmamaq
 - həvəsləndirməni minimuma endirmək
 - qiymətləndirməni aşağı salmaq
214. Hansı dövlət büdcəsi gəlirlərinə aid deyil?
- əlavə dəyər vergisi
 - əhaliyə ödənişlər
 - mənfəətdən vergi
 - torpaq vergisi
 - əmlak vergisi
215. Maliyyənin funksiyaları hansıdır?
- bölüşdürücü, nəzarət
 - təkmilləşdirici, nəzarət
 - operativ, təşkilati
 - tənzimləyici, intensiv

- bölüşdürücü təşkilatı
216. Dövlətin mərkəzləşdirilmiş xərclərinin auditini hansı orqan aparır?
- Auditor palatası
 - Hesablama palatası
 - Mühasibat palatası
 - Mərkəzi palatası
 - Dövlət palatası
217. Adi fəaliyyət növündən olan gəlirlərə aşağıdakılardan hansı daxil deyil?
- icarə haqqı ilə əlaqədar gəlir
 - məhsul və əmtəənin satışından gəlir
 - fəvqəladə gəlirlər
 - lisenziya ödənişləri ilə əlaqədar gəlirlər
 - dividendlər ilə əlaqədar gəlirlər
218. Adi fəaliyyət növləri üzrə xərclərə aşağıdakılardan hansı aid deyil?
- sosial ehtiyaclara ayırmalar
 - material xərclər
 - Əməyin ödənilməsi xərcləri
 - satışdankənar xərclər
 - əsas fondların amortizasiyası
219. Dövlət maliyyəsinin həlqələri hansılardır?
- Dövlət büdcəsi, dövlət sığortası, büdcədənəkar fondlar
 - Büdcədənəkar fondlar, dövlət maliyyəsi, yerli maliyyə
 - Yerli büdcələr, dövlət büdcəsi. büdcədənəkar fondlar
 - Tədiyyə balansı, dövlət maliyyəsi, yerli maliyyə
 - Dövlət büdcəsi, büdcədənəkar fondlar, dövlət krediti
220. Maliyyə sistemi vasitəsi ilə həyata keçirilən tədbirlərin məcmusu necə adlanır?
- Maliyyə mexanizmi
 - Maliyyə siyasəti
 - Maliyyə taktikası
 - Maliyyə planlaşdırması
 - Maliyyə strategiyası
221. Bazarda tələb və təklifin təsiri nəticəsində formalaşan valyuta kursuna nə aiddir?
- Sabit kurs
 - Tənzimlənən
 - Rəsmi kurs
 - Üzən kurs
 - Təsbit edilmiş kurs
222. Maliyyə münasibətləri nədir?
- Pul vəsaitlərinin bölgüsü münasibətləri
 - Əmtəə mübadiləsi münasibətləri
 - Natural bölgü münasibətləri
 - Texnoloji istehsal münasibətləri
 - Sosial əmək münasibətləri
223. Büdcə sistemi haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə olmayanı seçin:
- Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr
 - Azərbaycan Respublikasının Konstitusiyası
 - Büdcə sistemi haqqında Azərbaycan Respublikasının qanunu
 - Hər büdcə ili üzrə qəbul edilən dövlət büdcəsi haqqında qanun

- Yol hərəkətinin təşkili qaydaları
224. Müəssisənin maliyyə münasibətlərinə aid deyil:
- Digər müəssisə və təşkilatlarla olan münasibətlər
 - Müəssisə daxilində olan münasibətlər
 - Maliyyə kredit sistemilə olan münasibətlər
 - Fiziki şəxslər ilə olan münasibətlər
 - Yuxarı təşkilatlarla olan münasibətlər
225. Əgər valyuta daxil olmaları valyuta axınından çox olarsa tədiyyə balansı necə adlanır?
- Tarazlaşdırılmış adlanır
 - Passiv adlanır
 - Tənzimlənməyən adlanır
 - Aktiv adlanır
 - Müvazinətli adlanır
226. Büdcədən kənar dövlət fondların xarakterik olmayan xüsusiyyəti göstərin:
- ayrı - ayrı sosial, iqtisadi, kredit, sənaye və s. problemlərin həlli məqsədilə yaradılması
 - büdcənin tərkibində yaradılan ehtiyat fondu olması
 - büdcədən kənar fondlarda toplanan vəsaitlər məqsədli xarakter daşması
 - dövlət büdcəsi ilə müqayisədə avtonom, müstəqil əhəmiyyət kəsb etməsi və müəyyən tədbirlərin həyata keçirilməsinə xidmət etməsi
 - büdcədən kənar fondların müstəqil formalaşdırılması zəruri hallarda onların dövlət büdcəsində birləşməsinə istisna etmir
227. Müəssisə maliyyəsinin təşkili prinsiplərinə nə aiddir?
- Rentabellik
 - Müstəqillik
 - Özəl maraq
 - Dövlət
 - Səhmdar
228. Büdcə kəsiri nədir?
- Vergi daxilolmalarının artması
 - Gəlirlərin xərcləri üstələməsi
 - Büdcənin balanslaşdırılması
 - Xərclərin gəlirləri üstələməsi
 - Dövlət borcunun azalması
229. Kredit riskini nə ifadə edir?
- Pul kütləsinin azalmasını
 - Faiz dərəcəsinin artmasını
 - Kreditin qaytarılmama ehtimalını
 - Gəlirlərin bölgüsünü
 - İnflyasiya səviyyəsini
230. Əsas fondların hazır məhsulun üzərinə hər il keçirilən hissəsi necə adlanır?
- amortizasiya dəyəri
 - amortizasiya məbləği
 - amortizasiya norması
 - amortizasiya hissəsi
 - amortizasiya faizi
231. Uzunmüddətli perspektivə hesablanan və bir qayda olaraq iri miqyaslı məsələlərin həllini nəzərdə tutan maliyyə siyasətinin uzunmüddətli xəttidir. Bu tərif hansı anlayışa aiddir.
- Maliyyə missiyası

- Maliyyə siyasəti
 - Maliyyə taktikası
 - Maliyyə nəzarəti
 - Maliyyə strategiyası
232. Bütçə kəsirinin artması hansı iqtisadi fəsada səbəb ola bilər?
- İnflyasiya azalar
 - Faiz dərəcələri artar
 - İdxalat azalar
 - Dövlət borcu artar
 - İxracat azalar
233. İqtisadi münasibətlərə və mövcud olan dövlət quruluşuna əsaslanan, hüquq hüquq normaları ilə tənzimlənən müxtəlif səviyyəli bütçələrin və bütçədənkənar fondların məcmusu dedikdə nə başa düşülür?
- valyuta sistemi
 - sığorta sistemi
 - kredit sistemi
 - bütçə sistemi
 - maliyyə sistemi
234. Ümumdövlət maliyyəsinə aid olanlar hansılardır?
- Sığorta, dövlət müəssisələrinin maliyyəsi
 - Müəssisənin maliyyəsi, bütçədənkənar dövlət pul fondu
 - Sosial sığorta fondu, müəssisənin maliyyəsi
 - Dövlət kredit, bütçədənkənar dövlət pul fondu
 - Qeyri - istehsal sahələrin maliyyəsi
235. Məhsul vahidinin aid etmə üsuluna görə xərclər bölünürlər:
- Sabit xərclərə və dəyişkən xərclərə
 - Dolay xərclərə və birbaşa xərclərə
 - Stabil xərclərə və qeyri stabil xərclərə
 - Əsas xərclərə və dolay xərclərə
 - Əsas xərclərə və birbaşa xərclərə
236. Kreditin yenidən bölüşdürmə funksiyası hansı dəyərin yenidən bölüşdürülməsidir?
- İstehsal proseseində olan
 - İstehsal prosesində olan
 - Yaradılmaqda olan
 - İstehsal prosesində yaradılan
 - Müvvəqəti azad olan
237. Mərkəzləşdirilmiş fondlar hansılardır?
- Dövlət bütçəsi, bütçədənkənar fondlar
 - Dövlət müəssisələrinin fondları, bütçədənkənar fondlar
 - Dövlət bütçəsi dövlət müəssisələrinin bütçəsi
 - Qeyri kommersiya təşkilatlarının fondları, bütçədənkənar fondlar
 - Kommersiya təşkilatlarının pul fondları
238. Hesablama palatasının fəaliyyət müddəti nə qədərdir?
- 7 il
 - 3 il
 - müddətsiz
 - 4 il
 - 5 il

239. Qiymətli kağızlar bazarının ümumbazar funksiyaları. Səhv cavabı göstərin:
- qiymət
 - kommersiya
 - bölüşdürücü
 - informativlik
 - tənzimləmə
240. Büdcələrin gəlir hissəsinə hansı aid deyil?
- subvensiyadan
 - xüsusi vergi gəlirlərindən
 - dotasiyadan
 - fermerlərdən
 - kredit resurslarından
241. Maliyyə siyasətinin tərkibinə nə aid edilmir?
- Fiskal siyasət
 - Büdcə siyasəti
 - İnvestisiya siyasəti
 - İqtisadi siyasət
 - Vergi siyasəti
242. Mərkəzi bank hansı rolunu oynayır?
- Müəssisələrin kreditörü
 - Ölkənin lizinq mərkəzi
 - Dövlət xəzinadarı
 - Trast əməliyyatlarını keşirmə bank
 - Müəssisə vəsaitləri
243. Bu elementlərdən hansı maliyyə mexanizminin tərkibinə daxil deyil?
- maliyyə vasitələri
 - maliyyə üsulları
 - proqnozlaşdırma üsulları
 - hüquqi təminatı
 - normativ və məlumat təminatı
244. Maliyyənin idarə edilməsi prosesi necə mərhələdən ibarətdir və bunlar hansılardır?
- 2. Hazırlıq və birbaşa fəaliyyət mərhələsindən
 - 3. İlk cari və operativ mərhələsindən
 - 4. Hazırlıq birbaşa fəaliyyət planlaşdırma və nəzarət
 - 2. Hazırlıq və planlaşdırma
 - 3. Planlaşdırma nəzarət və birbaşa fəaliyyət
245. Aşağıdakılardan hansı büdcənin mahiyyətini əks etdirmir?
- kommersiya müəssisələrinin iş planı
 - gəlir və xərcləri əks etdirən sənəd
 - pul vəsaitlərinin yığılması və istifadəsi üçün maliyyə sənədidir
 - dövlətin baş maliyyə planı
 - daxilolmaları və xərcləri əks etdirən sənəd
246. Milli gəlirin yenidən bölgüsü hansı sistem vasitəsilə həyata keçirilir?
- büdcə sistemi vasitəsilə
 - investisiya sistemi vasitəsilə
 - maliyyə sistemi vasitəsilə
 - nəzarət sistemi vasitəsilə
 - idarə etmə sistemi vasitəsilə

247. Cəmiyyətdə qarşıya qoyulan məqsədlərin xarakterindən və həll olunması metodlarından asılı olaraq maliyyə siyasəti iki yerə ayrılır:
- Maliyyə siyasəti və maliyyə taktikası
 - Maliyyə strateqiyası və maliyyə taktikası
 - Maliyyə siyasəti və maliyyə strateqiyası
 - Maliyyə missiyası və maliyyə strateqiyası
 - Maliyyə strateqiyası və maliyyə nəzarəti
248. Gömrük rüsumları hansı vergi növünə aiddir?
- dövlət
 - bələdiyyə
 - regional
 - yerli
 - şəhər
249. Maliyyə hansı sözdən götürülmüşdür, mənası nədir?
- latın sözündən götürülmüş, mənası pul vəsaitidir
 - alman sözündən götürülmüşdür, mənası birja deməkdir
 - ingilis sözündən götürülmüşdür, mənası auksion deməkdir
 - ispan sözündən götürülmüşdür, mənası əmtəə deməkdir
 - fransız sözündən götürülmüşdür, mənası vergi deməkdir
250. Kreditin funksiyası hansıdır?
- Yenidən bölgü funksiyası
 - İstehsal funksiyası
 - Sosial təminat funksiyası
 - Qiymət funksiyası
 - Statistika funksiyası
251. Kommersiya banklarının passiv əməliyyatlarına aid olmayanı göstərin:
- investisiya əməliyyatları
 - hüquqi və fiziki şəxslərin hesablaşma
 - cari və müddətli hesablarına vəsaitlərin cəlb edilməsi
 - qiymətli kağızlar buraxılışı
 - banklardan alınan borc vəsaitləri
252. Aşağıdakılardan hansı sığorta funksiyasına aid deyil?
- xəbərdarlıq funksiyası
 - risk funksiyası
 - ailə funksiyası
 - əmanət funksiyası
 - nəzarət funksiyası
253. Amortizasiya ayırmaları metoduna aiddir:
- qeyri sabit metod
 - sürətləndirilmiş metod
 - sürətləndirilməmiş metod
 - sabit metod
 - bərabər metod
254. Səhmin hansı növü var sabit gəlir gətirir?
- Adi
 - Sadə
 - İstənilən növü
 - İmtiyazlı

- Adsız
255. Dövlət büdcəsi anlayışı:
- Dövlət büdcəsi - iqtisadi münasibətlərə və mövcud dövlət quruluşuna əsaslanan, hüquq normaları ilə tənzimlənən, müxtəlif səviyyəli büdcələrin və büdcədənkənar fondların məcmusudur
 - Dövlət büdcəsi - dövlətin mərkəzləşdirilmiş pul vəsaiti fondlarının yaradılması və istifadəsi əsasında əmələ gələn pul münasibətlərinin məcmusudur
 - Dövlət büdcəsi - pul vəsaiti fondlarının əmələ gəlməsi, mərkəzi və yerli idarə etmə orqanlarının sərəncamına daxil olması prosesində, dövlətlə fiziki və hüquqi şəxslər arasında əmələ gələn iqtisadi münasibətlər sistemidir
 - Dövlət büdcəsi - ölkənin büdcə sisteminin təşkili prinsiplərini, onların strukturunu, büdcə sisteminə daxil olan büdcələrin qarşılıqlı əlaqəsi və fəaliyyətinin hüquqi təşkilatı əsaslarının məcmusudur
 - Dövlət büdcəsi - Dövlətlə müxtəlif təşkilatlar, müəssisələr, idarələr və əhali arasında yaranan müxtəlif formada maliyyə münasibətləridir
256. Azərbaycan Respublikasında büdcə iştirakçılarının hüquqi statusunun tənzimlənməsində iştirak etməyən qanunu seçin:
- Azərbaycan Respublikasının xüsusi qanunları və yerli özünüidarəetmə orqanlarının normativ aktları ilə
 - Büdcə sistemi haqqında Azərbaycan Respublikasının qanunu
 - Audit xidməti haqqında Azərbaycan Respublikasının qanunu
 - Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə
 - AR hökumətinin normativ hüquqi aktları ilə, dövlət icra hakimiyyəti orqanlarının müvafiq aktları ilə
257. Maliyyə münasibətlər sisteminə və maliyyəyə aid olmayan münasibəti seçib göstərin.
- hədiyyə və pul vərəsəliyi aktı
 - pərakəndə mal dövriyyəsi
 - nəqliyyat, kommunal, tamaşa xidmətlərin ödənməsi
 - ayırı - ayırı vətəndaşlar arasında alqı - satqı prosesi
 - əmək haqqı üzrə gəlir vergisinin büdcəyə ödənməsi
258. Pul yığımları necə mövcud olur?
- Yalnız ayırı - ayırı şəxslərdə
 - Yalnız fərdi sahibkarlıq sferasında
 - Maddi istehsal sferası və fərdi şəxslərdə
 - Yalnız maddi istehsal sferasında
 - Yalnız qeyri - maddi istehsal sferasında
259. Kreditin funksiyaları hansı xarakterə malikdir?
- Obyektiv
 - Subyektiv
 - Direktiv
 - Süni verilən
 - Müvəqqəti
260. Maliyyənin planlaşdırılması metodları hansılardır?
- İqtisadi tarazlıq metodu, müqaisəli təhlil metodu
 - İqtisadi tənzimləmə metodu, iqtisadi tarazlıq metodu
 - İqtisadi təhlil metodu, normativlər metodu, iqtisadi tarazlıq metodu
 - Müqayisəli təhlil metodunun planlaşdırması
 - İqtisadi tənzimləmə metodunun planlaşdırması, normativlər metodu

261. Aşağıdakı vergilərin hansıları dolaylı vergilərdir?
- Aksizlər, müəssisələrin əmlak vergisi
 - Müəssisələrin əmlak vergisi, ƏDV
 - Əlavə dəyər vergisi, aksizlər
 - Gəlir vergisi, mənfəət vergisi, aksizlər
 - Əmlak vergisi, gəlir vergisi
262. AR - nın büdcə sistemi ibarətdir:
- AR - nın dövlət büdcəsindən, yerli büdcələrdən
 - AR - nın dövlət büdcəsindən, NMR - nın büdcəsindən
 - AR - nın mərkəzi büdcəsindən, rayonların büdcəsindən, bələdiyyə büdcəsindən
 - AR - nın dövlət büdcəsindən, NMR - nın büdcəsindən, yerli büdcələrdən
 - AR - nın şəhərlərinin büdcəsindən, rayonların büdcəsindən, kəndlərin büdcəsindən
263. Dövlət büdcəsindən bələdiyyələrə verilən maliyyə yardımlarına hansı aid deyil?
- subsidiya
 - dotasiya
 - subvensiya
 - kommersiya
 - kompensasiya
264. Müəssisələrdə geniş təkrar istehsal xərclərinin maliyyə təminatının metodu hansıdır?
- Sığortalama
 - Kreditləşmə
 - Özünü maliyyələşdirmə
 - Öz xərcini ödəmə
 - Büdcə təminatı
265. Vergi nədir?
- məcburi ödəmə
 - könüllü ödəmə
 - qismən ödəmə
 - tam ödəmə
 - güzəştli ödəmə
266. Hansı funksiya sığortanın funksiyası deyildir?
- Fiskal
 - Qarşısı alınma
 - Nəzarət
 - Yığım
 - Yenidən bəlgü
267. Aşağıdakılardan hansı büdcə kəsri formasına aid deyil?
- əməliyyat
 - tsiklik
 - struktur
 - dövrşüz
 - kvazifiskal
268. Aşağıdakı variantlardan hansı ev təsərrüfatlarının əsas gəlir mənbəyinə aid deyil?
- kommersiya müəssisələri hesabına
 - mənfəət dividend hesabına
 - icra haqqı hesabına
 - sığorta ödənişi hesabına
 - pensiya, sosial ödəmələr hesabına

269. Maliyyə sözünün latınca tərcümədə mənası nədir? Düzgün olmayan variantı göstərin.
- Pul tədavülü deməkdir
 - Malların istehsalı və bazarda satışı
 - Dövlətin iqtisadi fəaliyyət sahəsi və büdcə sistemi
 - İstənilən kredit münasibətləridir
 - Mülkiyyət və əmlak üzərində sahiblik hüququ
270. Sığorta anlayışına aid deyil.
- Sığorta sosial təhlükəsizliyin təmin olunması və iqtisadiyyatın geridə qalmış sahələrinin inkişafının təmin olunması sahəsində münasibətdir
 - Sığorta olunan və ya xeyrinə sığorta müqaviləsi bağlanmış şəxslərə zərərin ödənilməsi yolu ilə onların əmlakının və əmlak mənafeələrinin müdafiəsi sahəsində münasibətdir
 - Zərərlə nəticələnən əlverişsiz vəziyyət baş verən zaman dəyən zərərin minimuma endirilməsidir
 - sığorta müəyyən hadisə baş verdikdə hüquqi və fiziki şəxslərin əmlak maraqlarının onların ödədikləri sığorta haqları hesabına formalaşan pul fondları hesabına ödənilməsi üzrə münasibətləri ifadə edir
 - İqtisadi təhlükəsizliyin və əmin - amanlığın təmin olunması üsullarından biridir, düşünülmüş ağıllı ehtiyatlılıqdır
271. Müəssisə maliyyəsinin funksiyaları hansılardır?
- Bölüşdürücü nəzarət
 - Sosial və tənzimləmə
 - Planlaşma, tənzimləmə
 - Planlaşma və təhlil
 - Nəzarət və istehsalat
272. Pulun hansı funksiyası onu digər funksiyalarının reallaşmasının təminatçısıdır?
- Tədavül vasitələri
 - Dünya pulu
 - Dəyər ölçüsü
 - Yığıma vasitələri
 - Tədiyyə vasitələri
273. Beynəlxalq maliyyənin ən geniş əhatəli sferası hansıdır?
- Kredit bazarı
 - Valyuta bazarı
 - Beynəlxalq əmtəə dövriyyəsi
 - Sığorta bazarı
 - Qiymətli kağızlar bazarı
274. Kreditin ödənişlilik prinsipi nədir?
- Kreditin istənilən vaxt tam ödənilməsi
 - Kreditin pulsuz verilməsi
 - Kreditdən istifadəyə görə faiz ödənilməsi
 - Kreditin vergidən azad edilməsi
 - Kreditin subsidiya edilməsi
275. Kredit müddətinə görə necə bölünür?
- Qısamüddətli və uzunmüddətli
 - Daxili borclar və xarici borclar
 - Dövlət və özəl
 - Nağd və nağdsız
 - Mərkəzi və yerli

276. Hansı növ bələdiyyə birbaşa vergilərə aid deyildir?
- Əmlak vergisi
 - Mənfəət vergisi
 - Əlavə dəyər vergisi
 - Torpaq vergisi
 - Gəlir vergisi
277. Maliyyə metodu vasitəsi ilə bölgü hansı səviyyələrə əhatə edir?
- İlkin bölgü
 - Təsərrüfat bölgüsü
 - Yenidən bölgü
 - Növbəti bölgü
 - Sonrakı bölgü
278. Aksiz vergisi hansı vergi növünə aiddir?
- texniki
 - birbaşa
 - sazişli
 - məcburi
 - dolayı
279. Maliyyənin bölüşdürücü funksiyası dedikdə nə başa düşülür?
- İqtisadi resurslarının xərclənməsi üzərində nəzarət etmək
 - Material resurslarının sərf edilməsi üzərində nəzarət etmək
 - ÜDM - in, milli gəlirin bölgüsü və yenidən bölüşdürülməsi
 - Hazır məhsulların bölgüsü və yenidən bölgüsündə
 - Fiziki və hüquqi şəxslərin vergiyə cəlb olunması
280. Məhdud məsuliyyətli cəmiyyətlər hansı kommersiya təşkilatlarına aiddir?
- istehsal kooperativləri
 - qeyri - dövlət kommersiya təşkilatları
 - qapalı səhmdar cəmiyyətləri
 - kolxozlar və digər təşkilatlar
 - təsərrüfat ortaqlıqları cəmiyyətləri
281. Bir ölkənin pul vahidinin qiymətinin xarici valyuta və ya Beynəlxalq valyuta vahidlərinə görə nisbəti necə adlanır?
- Dəmpinq
 - Qayda
 - Paritet
 - Məzənnə
 - Standart
282. Bank sisteminin başlıca xüsusiyyətlərinin biri onun hansı tipli olmasıdır?
- Yarımqapal
 - Açıq
 - Qarışıq
 - Yarımqıç
 - Qapalı
283. Alınmış malların və göstərilmiş xidmətlərin dəyərinə daxil edilən vergi hansına aiddir?
- Kömrük
 - ƏDV
 - Aksiz
 - Gəlir vergisi

- Birbaşa
284. Borc faizi kimdən kimə gedir?
- Borcalandan kreditora
 - Kreditordan borcalana
 - Borcalandan kredit qarantiya edənə
 - Qarantiya edəndən zəmanətçiyyə
 - Borcalandan zəmanətçiyyə
285. Hansı kredit formasında borcalanlar sifətində fiziki şəxslər, kreditorlar sifətində və kredit idarələri və ticarət təşkilatları çıxış edir?
- Mübadilə
 - İpoteka
 - Mülki
 - Kommersiya
 - İstehlak
286. Kredit münasibətlərinin struktur elementləri hansılardır?
- Kreditor, borcalan və kreditin məqsədi
 - Borc verilən dəyər və kreditin məqsədi
 - Kredit sisteminin təşkili
 - Kreditor və borcalan orqanlar
 - Kreditor, borcalan və borc verilən
287. Dövlətin öz funksiyalarını həyata keçirmək üçün maliyyə resurslarının səfərbər edilməsinə, onların məqsəduyğun bölüşdürülməsi və səmərəli istifadə edilməsinə yönəldilən xüsusi fəaliyyət sahəsidir. Bu tərif hansı anlayışa aiddir?
- Maliyyə strateqiyası
 - Dövlət krediti
 - Maliyyə sistemi
 - Maliyyə siyasəti
 - Maliyyə taktikası
288. Mərkəzləşdirilmiş pul fondlarının əmələ gəlməsi və istifadəsinin forma və metodlarını məcmusu dedikdə nə başa düşülür?
- Büdcə
 - Büdcə mexanizmi
 - Büdcə planlaşdırılması
 - Büdcə münasibətləri
 - Büdcə prosesi
289. Maliyyə siyasətinə hansı siyasət aid edilir?
- Kredit siyasəti, iqtisadi siyasət
 - Büdcə vergi siyasəti
 - Qiymət siyasəti
 - Pul siyasəti, gömrük siyasəti
 - Maliyyə taktikası, gömrük siyasəti
290. Büdcə sistemi neçə hissəyə ayrılır?
- 4
 - 2
 - 6
 - 3
 - 5

291. Sığorta risqinin bölüşdürülməsinin metodları:
- Şəxsi sığorta, özünüsüğorta, şərikli sığorta
 - Özünüsüğorta, şərikli sığorta, təkrar sığorta
 - Şəxsi sığorta, əmlak sığortası, təkrar sığorta
 - Risk sığortası, şəxsi sığorta, təkrar sığorta
 - Şəxsi sığorta, təkrar sığorta, əmlak sığortası
292. Maliyyə mexanizminin tərkibinə nə daxil edilir?
- Maliyyə nəzarəti
 - Maliyyə planlaşdırılması
 - Maliyyə siyasəti
 - Maliyyə taktikası
 - Maliyyə strategiyası
293. Büdcə kəsirinin artması nəyi ifadə edir?
- Dövlətin vergiləri artırmadan bütün xərcləri qarşılaya bilməsi
 - Dövlətin gəlirlərinin xərclərindən çox olması, yəni büdcənin artıq verməsi
 - Dövlətin yalnız borc ödənişlərinə diqqət yetirməsi və digər xərcləri azaltması
 - Dövlətin gəlirlərinin azalması və xərclərin də azaldılması nəticəsində büdcənin balansda qalması
 - Dövlətin xərclərinin gəlirlərindən çox olması, yəni büdcənin mənfəzsizliyinin artması
294. Dövlət borcu nədir?
- Sığorta fondlarının ehtiyatları
 - Müəssisələrin bank borcları
 - Əhəlinin istehlak kreditləri
 - Bankların maliyyə öhdəlikləri
 - Dövlətin daxili və xarici öhdəlikləri
295. Təsərrüfat subyektlərinin yaratdığı fondu göstərin:
- Sosial Müdafiə fondu
 - Təqaüd fondu
 - Yol fondu
 - İstehlak fondu
 - Rəqabət fondu
296. Vergi yükü nədir?
- Vergi ödəyicilərinin sayı
 - Vergi növlərinin sayı
 - Vergilərin iqtisadi təsir səviyyəsi
 - Vergi güzəştlərinin həcmi
 - Vergi orqanlarının fəaliyyəti
297. Büdcənin bölüşdürücü funksiyası ilə mümkündür:
- ÜDMnin və milligəlirin bölüşdürülməsi
 - Maliyyə resurslarının toplanması
 - Hökumətin xarici kreditlər proqramı təsdiq edilməsi
 - Mərkəzi Bank əməkdaşlarının hərəkətlərinə nəzarət etmək
 - Əsas maliyyə planı dövlət tərəfindən təsdiq olunması
298. İqtisadiyyatın bazar modelində pul sistemi əsasən necə idarə olunur?
- Qeyri - mərkəzləşdirilmiş qaydada
 - İnzibati idarəçilik metodları ilə
 - Kortəbii qaydada
 - İdarəetmənin iqtisadi metodları ilə
 - Mərkəzləşdirilmiş qaydada

299. Maliyyə sistemi vasitəsilə həyata keçirilən tədbirlərin məcmusu necə adlanır?
- Maliyyə planlaşdırması
 - Maliyyə mexanizmi
 - Maliyyə siyasəti
 - Maliyyə strategiyası
 - Maliyyə taktikası
300. Göstərilənlərdən hansı likvidliyə təsir edən daxili amil deyil?
- bank fəaliyyətinin idarə olunması səviyyəsi, keyfiyyəti
 - bank aktivlərinin yerləşdirilməsi və risklərin səviyyəsi
 - aktivlərin quruluşu, aktiv və passivlərin müddət və məbləğ üzrə tənzimlənməsi
 - bankın malik olduğu kapitalla bağlı amillər
 - ölkədə mövcud olan siyasi vəziyyət
301. Maliyyə aid olan spesifik cəhət hansıdır?
- Sadəcə dəyərin hərəkətidir
 - Pul vasitələrinin hərəkəti
 - Dəyərin qarşılıqlı hərəkətidir
 - Dəyərin pulla ifadəsinin hərəkətidir
 - Dəyərin birtərəfli və əvəzsiz hərəkətidir
302. Aşağıdakılardan hansı dövlət istiqrazları ola bilər?
- Yalnız sabit
 - Dövlətlər arasında
 - Yalnız daxili
 - Yalnız xarici
 - Daxili və xarici
303. Maliyyə sisteminin həlqələri əsasən hansı bloklar altında qruplaşdırılır?
- Müəssisələrin maliyyəsi və dövlətin maliyyəsi
 - Meqa və mezo səviyyələrində yaradılan pul fondları
 - Dövlət və qeyri dövlət pul fondları
 - Dövlət və ev təsərrüfatı səviyyəsində yaradılan pul fondları
 - Mərkəzləşdirilmiş və qeyri mərkəzləşdirilmiş pul fondları
304. Respublika tabeciliyində olan şəhərlərin büdcəsi, Rayonların büdcəsi, bələdiyyələrin büdcəsi hansı büdcə sisteminə aiddirlər:
- NMR - nın büdcə sisteminə
 - AR - nın dövlət büdcə sisteminə
 - Yerli büdcələr sisteminə
 - Ar - nın mərkəzi büdcə sisteminə
 - Bələdiyyə büdcə sisteminə
305. Maliyyə idarəetmənin subyektinə nə aiddir?
- Büdcənin xərcləri
 - Müəssisələrin maliyyəsi
 - Sığorta maliyyəsi
 - Maliyyə orqanı
 - Bələdiyyə maliyyəsi
306. Keçirilmə subyektinə görə maliyyə nəzarətinə hansı daxil deyil?
- qeyri - dövlət nəzarəti
 - dövlət nəzarəti
 - inzibati nəzarət
 - tibbi nəzarət

- qeyri - inzibati nəzarət
307. Maliyyənin bölgüsü və yenidən bölgüsü əsasında pul vəsaiti fondlarının yaradılması və istifadəsi hansı münasibətlər sistemini yaradır?
- auksion münasibətləri
 - istehsal münasibətləri
 - istehlak münasibətləri
 - maliyyə münasibətləri
 - birja münasibətləri
308. Maliyyə sisteminə nə aid deyil?
- Dövlət büdcəsi
 - Bələdiyyə büdcəsi
 - Büdcədən kənar fondlar
 - Qanunverici orqan
 - Dövlət krediti
309. Sığortanın maliyyə sabitliyinin əsasının mühüm elementləri hansılardır?
- Təkrar sığorta sistemi, sığorta tədiyyələri, sığorta ödənişləri
 - Sığorta ehtiyatları, sığorta ödənişləri, sığorta tədiyyələri
 - Nizamnamə kapitalı, sığorta ehtiyatları, təkrar sığorta
 - Topladığı sığorta tədiyyələri, nizamnamə kapitalı, sığorta ehtiyatları
 - Sığorta ödənişləri, sığorta ehtiyatları, nizamnamə kapitalı
310. Qiymətli kağızlar bazarının özünü tənzimləmə təşkilatları hansıdır?
- kommersiya təşkilatları
 - Həmkarlar ittifaqı
 - Sığorta təşkilatları
 - Assosiasiyalar
 - İctimai təşkilatlar
311. Kreditin faiz dərəcəsi nəyi göstərir?
- Gəlirlərin bölgüsünü
 - Vergi yükünün səviyyəsini
 - İnflyasiya göstəricisini
 - Kreditdən istifadənin qiymətini
 - Pul kütləsinin həcmi
312. Maliyyə intizamı nədir?
- İdarəetmə etikası
 - Əmək intizamına nəzarət
 - Texniki təhlükəsizlik qaydaları
 - Sosial davranış normaları
 - Maliyyə qaydalarına riayət edilməsi
313. Büdcə gəlirlərinə nə daxildir?
- Xarici investisiyalar
 - Əmək haqqı gəlirləri
 - Bank kreditləri
 - Amortizasiya ayırmaları
 - Vergilər və rüsumlar
314. Müasir kommersiya bankları nəyə xidmət edir?
- Müəssisələrə, təşkilatlara, əhaliyə
 - Yalnız əhaliyə və mərkəzi banka
 - Yalnız müəssisələrə təşkilatlara

- Yalnız idarə və müəssisələrə
 - Yalnız müəssisələrə, təşkilatlara və mərkəzi banka
315. Göstərilənlərdən hansı dövlət büdcəsi gəlirlərinə aid deyil?
- əhaliyə ödənişlər
 - əlavə dəyər vergisi
 - mənfəətdən vergi
 - torpaq vergisi
 - əmlak vergisi
316. Dövlət Sosial Müdafiə Fondu hansı fondun bazası əsasında yaradılmışdır?
- Sahibkarlığa kömək milli fondu
 - Məcburi tibbi sığorta fondu
 - Dövlət Neft fondu
 - Pensiya fondu
 - Əlillərin social müdafiəsfondu
317. İkinci qiymətli kağızlar bazarı hansıdır?
- Məhdud nominalı qiymətli kağızların müəyyən miqdarda emissiyasıdır
 - İlkin bazarda satılmış qiymətli kağızların dövr etdiyi bazardır
 - İnvestorlar arasında qiymətli kağızların ilkin yerləşdirilməsidir
 - Qiymətli kağızların mübadilə sferası və onun bazara çıxarılması
 - Əlavə qiymətli kağızların emissiyasıdır və bazar dövryyəsidir
318. Sığorta haqqında qanun nə vaxt qəbul edilmişdir?
- 1993 - cü il
 - 2009 - cu il
 - 2005 - ci il
 - 2008 - ci il
 - 2003 - cü il
319. 229 Müasir dövrdə əsas valyuta məzənnələri nisbətinin dəyər əsasını nə təşkil edir?
- Tədavül balansının vəziyyəti
 - Valyutaların qızıl təminatı
 - Tədiyə balansının vəziyyəti
 - Milli faiz dərəcələrinin səviyyəsi
 - Valyutaların alıcılıq qabiliyyəti
320. Aşağıda qeyd olualardan hansı yerli maliyyə idarəetmə orqanıdır?
- Nazirliklərin maliyyə idarəsi
 - Müəssisənin maliyyə şöbəsi
 - Şəhər və rayon maliyyə idarəsi
 - Yerli təşkilatların maliyyə idarəsi
 - İctimai təşkilatların maliyyə idarəsi
321. Kredit pullar hansı funksiyaları yerinə yetirir?
- Yığım və tədiyyə funksiyası
 - Dəyər və yığım funksiyası
 - Tədavül və tədiyyə funksiyası
 - Dünya pulu funksiyası
 - Dəyər və tədiyyə funksiyası
322. Aşağıdakılardan hansı dövlət maliyyə sisteminə aid deyildir?
- Dövlət və yerli büdcələr
 - Kommersiya bankları
 - Dövlət krediti

- Büdcədən kənar fondlar
 - Bələdiyyələrin maliyyəsi
323. Müəssisənin, təşkilatın təsərrüfat - maliyyə fəaliyyətinin müəssisənin rəhbər tərəfindən müəyyənləşdirilmiş qrup tərəfindən yoxlaması bunlardan hansına aiddir?
- İctimai nəzarət
 - Kənar nəzarət
 - Sistem daxili nəzarət
 - Təsərrüfat daxili nəzarət
 - Şəxsi nəzarət
324. Dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədilə vergi ödəyicilərinin mühitində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət və yerli büdcələrə köçürülən məcburi, fərdi əvəzsiz ödəniş necə adlanır?
- maliyyə
 - kredit
 - sığorta
 - pul
 - vergi
325. Dövlət nəzarətinə daxildir:
- Ayrı - ayrı fiziki şəxs qrupları tərəfindən könüllülük və bitərəflik prinsipləri əsasında həyata keçirilir
 - Bir çox dövlət orqanları və bunların yerli bölmələri, dövlət orqanlarının nəzarət - təftiş şöbələri
 - Xüsusi olaraq ixtisaslaşdırılmış firma və idarələr aiddir
 - Ayrı - ayrı hüquqi şəxs qrupları tərəfindən könüllülük və bitərəflik prinsipləri əsasında həyata keçirilir
 - Xüsusi olaraq ixtisaslaşdırılmış mütəxəssislər aiddir
326. Maliyyə nədir?
- Dövlət və müəssisələrin pul fondlarının məcmusudur
 - Pul fondlarının məcmusu, istifadəsi və formalaşması
 - Dövlət pul vəsaitlərinin artırılması və formalaşması
 - Mərkəzləşdirilmiş və qeyri mərkəzləşdirilmiş pul vəsaitləri fondları
 - Dövlət pul vəsaitlərinin formalaşması ilə bağlı iqtisadi münasibətlərdir
327. Kredit müqaviləsi nədir?
- Sığorta şirkəti ilə müştəri arasında sənəd
 - Dövlət və vergi ödəyicisi arasında akt
 - Bank və Mərkəzi Bank arasında sənəd
 - Müəssisələrarası ticarət müqaviləsi
 - Kreditor və borcalan arasında saziş
328. Maliyyə sistemi nədir?
- Pul kütləsinin dövriyyəsi
 - Maliyyə münasibətlərinin məcmusu
 - Qiymətlərin formalaşma mexanizmi
 - Ticarət əlaqələrinin təşkili
 - Kredit müqavilələrinin toplusu
329. Maliyyə planlaşdırması nədir?
- Gəlir və xərclərin planlaşdırılması
 - İstehsal həcmi müəyyən edilməsi
 - Əmək haqqının hesablanması
 - Qiymətlərin təyin olunması

- Satış bazarının seçilməsi
330. Stimullaşdırıcı fiskal siyasəti nəyi müəyyən edir?
- Dövlət xərclərinin azaldılmasını
 - Dövlət xərclərinin artırılmasını
 - Vergilərin arıdırılmasını
 - Dövlət tənzimlənməsini
 - Subsidiyaların azaldılması
331. Lizing sazişinin müddəti başa çatdıqda icarəçi icarəyə götürdüyü əmlakı nə edir?
- icarə verənə qaytarır
 - icarə verənə qaytarmır
 - icarə verənə qismən qaytarır
 - maklərə qaytarır
 - dilerə təqdim edir
332. Milli gəlirin bölgüsü hansı fondları yaradır?
- istehlak və yol fondu
 - investisiya və əsas fondlar
 - istehlak və yığım
 - ictimai və sığorta ehtiyatları
 - tədavül və dövriyyə
333. Maliyyə informasiyası və planlaşdırma, maliyyənin idarə edilməsi prosesinin hansı mərhələsinə aiddir?
- planlaşdırma
 - hazırlıq
 - nəzarət
 - Tənzimləmə
 - birbaşa fəaliyyət
334. Bütçə təşkilatlarının maliyyə planları necə adlanır?
- Xərc smetas
 - Gəlirlər və xərclər
 - Biznes planı
 - Kassa planı
 - Xərc sifarişi
335. Pul kütləsi göstəricilərinin artım istiqamətini nə müəyyən edir?
- Mərkəzi Bank
 - Dövlət vergi xidməti
 - Maliyyə Nazirliyi
 - Milli Məclis
 - Nazirlər Kabineti
336. Aşağıdakılardan hansı kooperativin hüquqlarına aid deyil?
- kooperativə könüllü daxil olmaq
 - elmi - tədqiqat işləri aparmaq
 - kooperativ könüllü qaydada çıxmaq
 - kooperativin fəaliyyətinə dair məlumat almaq
 - kooperativin sənədləri ilə tanış olmaq
337. Bir ölkənin başqa bir ölkəyə daxil olmaları və ödənişləri nisbətini əks etdirən balans necə adlanır?
- Hesablaşma
 - İxrac

- Tədiyə
 - Ticarət
 - İdxal
338. Bankların faiz dərəcələri necə müəyyən edilir?
- Mərkəzi bank tərəfindən
 - Səhmdarların ümumi yığıncağı tərəfindən
 - Bankın idarə heyətinin sədri tərəfindən
 - Müşahidəçilərin yığıncağı tərəfindən
 - Direktorlar şurasının ümumi yığıncağı tərəfindən
339. Bütçə sözü hansı dildən götürülüb?
- alman
 - rus
 - fransız
 - türk
 - ispan
340. Maliyyənin planlaşdırma metodları hansılardır?
- İqtisadi tənzimləmə metodu, müqayisəli təhlili metodu
 - İqtisadi təhlil metodu, normativlər metodu, iqtisadi tarazlıq metodu
 - İqtisadi tənzimləmə metodunun tənzimlənməsi
 - İqtisadi tarazlıq metodu, iqtisadi tənzimləmə metodu, normativlər və müqayisəli təhlil metodu
 - Müqayisəli təhlili metodunun inkişafı
341. Mərkəzi bankın əsas funksiyası hansıdır?
- Kreditləşməni tənzimləmək
 - Vergi yığımını təşkil etmək
 - Dövlət büdcəsini tərtib etmək
 - Pul emisiyasını həyata keçirmək
 - İnvestisiyaları stimullaşdırmaq
342. Bütçəyə nəzarət formaları hansılardır?
- Qanunverici və inzibati
 - İdarəetmə və inzibati
 - Özünüidarəetmə
 - Qabaqcadan və cari
 - Sonradan
343. Kreditin müddətlilik prinsipi nədir?
- Güzəştli istifadə şərti
 - Faizsiz verilmə şərti
 - Yalnız dövlət müəssisələrinə verilməsi şərti
 - Könüllü istifadə şərti
 - Müəyyən vaxtda qaytarılma şərti
344. Kredit təşkilatlarına hansı fəaliyyət növləri qadağan olunmuşdur?
- əhalidən əmanət qəbul etmək
 - hüquqi şəxslərə kreditlər vermək
 - sazişlər bağlamaq
 - fiziki şəxslərin pul vəsaitinin depozitə cəlb etmək
 - ticarət, istehsal və sığorta
345. Aşağıdakılardan hansı Mərkəzi Bankın səlahiyyətlərinə daxil deyil?
- Banka aid normativ aktları və digər göstəriciləri təsdiq edir
 - Pul - kredit siyasətinin başlıca istiqamətlərini hazırlayır

- Manatın başqa valyutalara mübadiləsi məzənnəsini müəyyənləşdirir
 - İnvestisiya qoyuluşunu təkmilləşdirir
 - Prezidentə və Milli Məclisə göndərilən məruzə və təklifləri təsdiq edir
346. Sığorta markentinin funksiyalarına aşağıdakılardan hansı daxil deyil?
- inhisarçılıq tətbiq etmək
 - sığorta bazarının tədqiqi
 - sığorta xidmətlərinin hazırlanması
 - satışın həvəsləndirilməsi
 - satış kanallarının seçilməsi
347. Kreditin iqtisadi əsası kimi nə çıxış edir?
- Kapital dövryyəsi və dövrəni
 - Maliyyə münasibətləri
 - Pul münasibətləri
 - Pulun dəyəri və istehlak dəyəri
 - istehsal münasibətləri
348. Müəssisələr sahə banklarından kredit alarkən dəyərin hansı yenidən bölgüsü baş verir?
- Müəssisədaxili
 - Sahələr arası
 - Sahə daxili
 - Büdcə
 - Ərazilər arası
349. Dövlət maliyyə sisteminə nə daxil deyil?
- Dövlət krediti
 - Bələdiyyə maliyyəsi
 - Dövlət büdcəsi
 - Dövlət maliyyə təşkilatları
 - Büdcədən kənar fondlar
350. Müqavilə şərtlərinin pozulmasına görə cərimələr hansı xərclər qrupuna aiddir?
- Satışdan kənar xərclərə
 - Əməliyyat xərclərinə
 - Fövqalada xərclərə
 - Adi fəaliyyət növlərinə görə xərclərə
 - Borc vəsaitlərdən istifadəsinə görə xərclər